



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 12 iyul 2016-cı il Çərşənbə axşamı № 149 (6470) Qiyməti 60 qəpik


Xəbər

**Sabirabadda
dəhşət;
qardaş
bacısını
qətlə
yetirdi**

yazısı sah.14-də

Gündəm

Astanada Xəzərlə bağlı gərgin müzakirələr aparılacaq



24 ildən sonra hüquqi statusun müəyyənləşdirilməsi üçün unikal şans yaranıb; sahilyanı digər 4 ölkə İranı yola getire biləcəkmi?

yazısı sah.3-də

Azərbaycan uğrunda rəqabət qızışır

yazısı sah.8-də

Akif Çovdarovun vəkilinə danışmaq qadağası

yazısı sah.4-də

Təhsilə cavabdeh qurumlar arasında gərginlik

yazısı sah.12-də

Əmanətlər azalır - çıxış yolu varmı?

yazısı sah.4-də

Paytaxtda yeni söküntü gözləntisi - beşmərtəbələr tarixə qovuşacaqmı

yazısı sah.12-də

Binəqədidi dəki yanığının külündə itən faktlar

yazısı sah.7-də

Amerikada irqçılıyın kökü niyə kəsilmir?

yazısı sah.8-də

Manata psixoloji təzyiqlər artacaq

yazısı sah.10-də

Qələbə üçün müharibə mesajı

yazısı sah.9-də

Bir gündə iki nəfər intihar etdi

yazısı sah.14-də

"Xalq diplomatiyası" qayıdır?

yazısı sah.11-də

"Parabank"dan prokurorluğa şikayət edildi

yazısı sah.10-də

Bakı-Şamaxı yolunda dəhşətli qəza; 3 yaxın qohum öldü

yazısı sah.14-də

Türkiyənin məşhur nəşrindən ölkəmizlə bağlı sensasiyon məqalə

“İŞİD AZƏRBAYCANI HƏDƏFƏ ALIB” - ŞOK İDDİA

Türkiyənin “Milliyet” qəzetinin kəşfiyyata istinadən yaydığı xəbərdarlıq narahatlıq doğurur; terrorcuların Avropaya Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərildiyi iddia edilir; DİN məsələni araşdırır...



musavat.com
Togrul Ismayil

yazısı sah.5-də

Bakıda Qarabağ'a dair kritik Rusiya-Azərbaycan danışıqları - "Proses başladı..."

Kremlin baş diplomi Sergey Lavrovun Bakı səfərində masa üzərindəki həll planının detalları müzakirə edilib; **prezident İlham Əliyev**: "Rusyanın səylərini yüksək qiymətləndiririk"

yazısı sah.3-də



Cahangır Hacıyevin xanımının axtarışı ilə bağlı istintaq dayandırıldı

yazısı sah.4-də



**Vahid Əhmədov:
"Ciddi İslahatlara ehtiyac var, həm də bu İslahatları چevik hökumət aparmalıdır"**

yazısı sah.6-də



Məşhur general təqaüdə göndərildi

yazısı sah.2-də



Avropa Oyunlarındakı qəzada təqsirləndirilənlərin məhkəməsi yekunlaşır

Bəki Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqdə təqsirləndirilən avtobus sürücüsü Veli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin söbə rəisi Hüseyin Salamov, Xidmətin Sörnişindən Deparmentinin məsləhətçisi Fərid Əmiraslanov ve "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəber verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Fərid Əmiraslanovun vekili çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxse çarşı irəli sürülən ittihamların əssəsini olduğunu və heç birinin sübuta yetirilmədiyini bildirib.

Vəkil F.Əmiraslanov barəsində bəraət hökmünü çıxarılmasını isteyib.

Təqsirləndirilən Fərid Əmiraslanov son sözü çıxış etmək üçün məhkəmədən vaxt isteyib.

Xatırladıq ki, sonuncu prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Veli Əhmədovun 3 il müddətində azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tripli müəssisədə çekməsini, Hüseyin Salamovun və Elçin Həsənovun hər birinin 7 il müddətində azadlıqdan məhrum edilmələrini, Fərid Əmiraslanovun isə 5 il müddətində azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tripli cəzaçılık müəssisəsində çekməsini isteyib.

Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç və Luna Paceri vurub.

□ İlkin MURADOV



Polis generalı təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin reisi, polis generalı Cəfər Məmmədov yaşı həddindən çox təqaüdə göndərilib. "Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, C.Məmmədov bu vəzifəyə 1995-ci ilin iyun ayından təyin olunub.

C.Məmmədov 1976-ci ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin reis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin reisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin reisi vəzifələndə işləyib.

O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərəqərə olunmasına, habelə respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə uğurlu nəticələrə və müsbət göstəricilərə, həmçinin uzun illər səmərəli və qüsursuz xidmətlərinə görə ölkə və DİN rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görürləb.

Məlumatı DİN-dən APA-ya təsdiqleyiblər.

"Qaya Mətbuat Yayımları" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Öğər siz qəzet və jurnalların rahatlıqla evinizi və ya ofisinizə çatdırılmasını;

- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazım gəldikdə dəyişikliklər etmək;

Ən başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmek lazımdır.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

Roma Papasının Azərbaycana səfər programı açıqlandı

Roma Papası Fransiskin Azərbaycana səfər programı açıqlanıb. APA-nın Vatikanın saytına istinadən verdiyi xəbərə görə, Papa oktyabrın 2-də Gürcüstəndən Azərbaycana gələcək.

Resmi qarşılama zamanından sonra Papa Müqəddəs Məryem Katolik kilsəsinə gedəcək.

Papa Fransiskin Azərbaycan prezidenti İlham Əliyev, hakimiyyət nümayəndələri və Heydər məscidində bütün Qafqazın şeyxi ilə təkbətək, habelə pravoslav kilsəsi və yerli yəhudi icması ilə görüşü planlaşdırılır.



İllik inflasiya 10,5 faizə çatıb

2016-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövründə nisbetən 10,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4%, əhalilə göstərilən ödenişli xidmətlərin qiymətləri 4,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA"ya verilən məlumatə görə, bu ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,3% azalıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% artıb, əhalilə göstərilən ödenişli xidmətlərin qiymətləri isə sabit qalıb. Ay ərzində düşyünün, qarabaşaq yarmasının, yulaf və arpa yarmasının, toyuq etinin, kərə və zeytun yağılarının, limonun, naringinin, çiyəleyin qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun etinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günebəxan və qarğıdalı yağılarının, almanın, armudun, bananan, gilasın, alçanın, eriyan, şaffalının, pomidorun, xiyarın, badımcanın, yerkökün, çiğndurun, bibərin, gey lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın qiymətlərində isə ucuzaşma müşahidə olunub. Diger ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında may ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemek qabları və eşyalarının, məişət cihazlarının, televizor və kompüterlərin, minik avtomobilləri və onlar üçün ehtiyat hissəlerinin qiymətlərinin də artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında may ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemek qabları və eşyalarının, məişət cihazlarının, televizor və kompüterlərin, minik avtomobilləri və onlar üçün ehtiyat hissəlerinin qiymətlərinin də artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyulun 11-de Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birgə "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda konfrans keçirilib. Tədbirdə "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların deyərləndirilməsi zərurəti" mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb.

AZERTAC xəber verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzunun aktuallığına diqqət çekərək medianın bu sahədə roluunu böyük olduğunu söyləyib. Məhz KIV vəsiti ilə turizm sahəsində mövcud olan real qanunlar, ölkədə və dünyadakı vəziyyət ölkə ictiyatiyətine çatdırılır.

Ə. Amaşov Azərbaycanın turizm potensialı və ölkəyə turist axını barədə danışır.

Prezident yanında Kütüvə İnformasiya Vəsítələrinin inkişafına Dövlət Dəstəyi Fondunda icraçı direktoru Vüqar Səfəri bu il artıq ikinci dəfədə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yazı müsabiqəsi keçirdiklərini bildirib.

Son illər Azərbaycanda turizm sahəsinin inkişaf etdiyini, ildən-ile ölkəmizə gələn turistlərin sayıının artdığını deyib. Vurğulayıb ki, media bu sahəni daim diqqətdə saxlamalı və işçiləndirmalıdır.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid ölkəmizdə turizm sahəsində görülen işləri yüksək qiymətləndirərək bu işlərin təbliğində medianın böyük rolü olduğunu söyləyib. Ölkədə mövcud olan turizm məkanlarına media nümayəndələrinin infoturlarının təşkilinin gözlənən olduğunu bildirib.

Medəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Mətbuat Günü ərəfəsində jurnalistləri təbrik edərək mədəniyyət və turizm sahəsini daim diqqət mərkəzində saxlaşdıqları üçün təşəkkürünü bildirib.

Cıxışlardan sonra "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların deyərləndirilməsi zərurəti" mövzusundakı fərdi jurnalist yazıları müsabiqənin qalibləri də mükafatlandırılıb.

Mayın 20-dən iyunun 20-dək keçirilən müsabiqəyə 28 KIV təmsilcisiinden 56 yazı daxil olub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən bir nəfər 1-ci, iki nəfər 2-ci və üç nəfər isə 3-cü yere layiq görülüb. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə müvafiq olaraq 1000, 800 və 600 manat pul mükafatı və diplom təqdim edilib. Daha 5 nəfər isə həvəsləndirici mükafat (300 AZN) verilib.

Mükafat alanlar sırasında "Yeni Müsavat"ın əməkdaşı Fəriyə Abdullayeva da var.

Almaniya və Avstriya Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir

Berlin və Vyana Minsk razılaşmalarının bütün şərtlərinin yerinə yeri tətbiq etməyi və Avropa Birliyini Rusiyaya qarşı sanksiya-ları loğvına çağırır.

Avropa.info xəber verir ki, bu barədə "EurActiv" internet portalı yazar.

Almaniya və Avstriya xarici işlər nazirlikləri bəyan ediblər ki, Rusiya qarşı AB sanksiyaları zamanla götürülməlidir. AB əvvəlki mövqelərindən imtina etməlidir. İrəli sərələn təklifdə əvvəlki tek Minsk razılaşmalarının bütün tələblərinə eməl olunması şərt kimi qoymulur.

Dolların məzənnəsi 1,55 manatı ötdü

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 12-ne olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumatda görə, USD/AZN rəsmi məzənnəsi iyulun 12-ne 1,5518 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,547 manata bərabər olub.



1300 manat rüşvət alan şəxsə 9 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xizi rayon Arxiv İdarəsinin əməkdaşı Paşa Məmmədovun məhkəmə prosesi keçirilib.

Musavat.com-un məlumatına görə, Cinayet Məcəlləsinin 311-ci (rüşvet alma) maddəsi ilə ittihad olunan Paşa Məmmədov 9 il müddətində azadlıqdan məhrum edilib.

O, Xizi rayon sakini Kərimulla Əkbərovdan 1300 manat rüşvət almaqda təqsirlər bilinir.

K.Əkbərovdan torpaq sahəsinə sənəd verəcəyi adı ilə 2500 manat isteyen P. Məmmədov sonda 1300 manata razılaşıb.

Lakin P. Məmmədov vədi-nə eməl etməyib və K.Əkbərovun şikayəti əsasında 2015-ci ilin iyul ayında həbs edilib.

□ İ.MURADOV

Ukrayna prezidenti iyulun 13-14-də Azərbaycanda səfərdə olacaq

Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.

APA-nın xəberinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saatında məlumat verilib. Bildirilir ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçirilecek.

Səfər çərçivəsində Ukrayna-Azərbaycan eləqələrin müxtəlif sahələrdə inkişafına yönəlmış ikitirəfi sənədlərin imzalanması gözlənilir.

Səfər programına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovlu görüşü də daxildir.

Böyük Britaniyanın yeni baş nazarı bəlli oldu

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom müraciəzədən cəkilidiyi açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük Bakı səfəri başlayıb. Səfər programı haqda öncədən məlumat verilmişdir. Rusiyalı nazirin öz həmkarı və Azərbaycan rəhbərliyi ilə görüşlərdə əsas müzakirə mövzusunun iki ölkə arasında əlaqələr, siyasi dialoğun dərinləşdirilməsi və əlbəttə ki, Qarabağ məsələsinin olması gözlənilirdi.

Müşahidəçilər isə səfəri daha çox Dağılıq Qarabağ problemləsi kontekstində əhəmiyyətli sayırlar. Çünkü 4 günlük aprel mührabəsindən sonra mehz Sergey Lavrov rəsmi Kreml tərəfindən sülh danışqlarında əsas görəvlü kimini irəli verilib. Rusyanın Azərbaycanda kı səfiri Vladimir Doroxin isə bildirib ki, Peterburq görüşündə tərəflər Lavrovun vəsitiçiliyinin davam etdirilməsi barədə ortaq razılığa geliblər.

Ehtimallara görə, bu üzdən Rusyanın baş diplomatı bir həftə etdiyi İrəvan səfəri kimi, Bakıya da əlibəs gəlməyib. Masa üzərində isə "Lavrov planı" adlanan, "Kazan variantı, yaxud "Madrid" sənədinin bir qədər dəyişdirilmiş variantı hesab olunan mərhələli həll formulunun olduğu deyilir.

Siyasi müşahidəçilərin fikrincə, Rusiya XİN başçısının İrəvan və Bakı səfərlərində başlıca hədəf bu varianta münaqişə tərəfləri ilə ilkən uzlaşdırmaqdan ibarət ola bilərdi. Həmin planda isə Azərbaycanı qane etməyen məqamlar da var.

Diqqətçəkicidir ki, Lavrovun səfər öncəsi rəsmi Bakı bir daha Qarabağ məsələsində özünü prinsipial mövqeyini ortaya qoyub. Azərbaycan prezidenti İlham Əliyev 2016-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bir daha bəyan edib ki, münaqişə yalnız

mərhələli yolla və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır ve bundan ötürü də həmsərd ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidir. Yəni prezent açıq mesaj verib ki, Azərbaycana təzyiq göstərməyin perspektivi ola bilmez.

Prezident müşavirədəki çıxışında həmçinin, belə bir mesaj verib ki, "Ermenistan taxibatçı əməkərini davam etdirə, vəziyyət dəyişə bilər". Bu da elə təcavüzkar konstruktiv mövqə tutmayacağı təqdirdə Bakının ona qarşı zora əl atmalı olacaqı barədə işğalçıya və vəsitiçilərə aydın bir ismarişdir.

BBC radiosunun səfərənəsi şəhərdə isə deyilirdi ki, Sergey Lavrov Bakıya təkrar səfər elemək rəsmi Bakını Qarabağla bağlı danışqları davam etdirməyə inandırmaq niyyətindədir: "Aprel döyüslərindən sonra mövqeyini nisbətən olsa gücləndirən Azərbaycan tərəfi artıq Qarabağla bağlı güzəştə getməyəcəyini artıq bir neçə dəfə açıq şəkildə dileyə bilər. Buna görə də rəsmi Kreml Azərbaycan tərəfini yeni və dəha edələtiş şərtlər əsasında danışqlara cəlb etməlidir" - şəhərdə bildirilir.

Bu arada Varşavada təzəcə başa çatan NATO-nun yekun sənədində Gürcüstan, Moldova ilə yanaşı Azərbaycanın da ərazi bütövlüğünün dəstəkləndiyi qeyd olunub və sənədde

ermənilərin gözənlətilərinin əksinə olaraq, heç bir "öz müqəddəratı təyin etmə" prinsipi yer almayıb.

Rusiya XİN başçısının Azərbaycan səfəri həm də bu qəbildən mesaj və ehtimalların səsləndiyi dönmə və NATO sammitindən dərhal sonraya təsadüf eleməsi ilə maraq kəsb edirdi. Bu yerde onu da vurğulayaq ki, iki gün önce İlham Əli-

yev NATO-nun Varşava summiti çərçivəsində türkiyeli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Lavrovun Bakıya səfər edəcəyini xatırladaraq bu səfərin Qarabağ münaqişəsinin həlli məsəbat təsir edəcəyinə inanımı ifadə edib.

Dünən səfərin birinci günü Rusyanın baş diplomatı Azərbaycanın dövlət başçısı İlham

Əliyev və XİN başçısı Elmar Məmmədyarovla görüşüb.

"Biz Rusyanın Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətdə səylərin yüksək dəyərləndiririk. Bu istiqamətdə həzirdə ən aktiv dinamika müşahidə olunur". APA-nın məlumatına görə, bunu prezent İlham Əliyev Lavrovla görüşdə deyib. Dövlət başçısı bildirib ki, bu səfər Rusyanın münaqişənin tənzimlənməsində maraqlı olduğunu göstərir: "Biz də münaqişənin tezliklə həllində maraqlılığımız".

Ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açan Rusiya XİN başçısı isə bildirib ki, Rusiya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlılığı və ikitərəfli münasibətlər six əməkdaşlıq şəraitində inkişaf edir.

"Dağılıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətdə proses gedir". Bunu da Azərbaycan lideri ilə görüş za-

mani S.Lavrov bildirib. Onun sözlerinə görə, prezent Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: "Mən Ermənistən və Azərbaycana Rusiya prezidentinin təşəbbüsü ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətdə gələcək addımları müəyyənleşdirməyə imkan verəcək".

Bu da bir daha o qənaəti təsdiqləyir ki, səfər çərçivəsində Rusyanın Qarabağda dair planının detalları müzakirə olunub - həm də və böyük ehtimala, metbuat üçün qapalı rejimdə.

Qəzet çapda gedərkən Rusiya xarici siyaset idarəsinin başçısının Bakı təmasları davam edirdi. Görüşlərin yekun və nəticələri, həmçinin və ona ekspert şəhərləri barədə daha ətraflı müsavat.com saytında tənqış ola bilərsiniz.

□ Siyaset şöbəsi

Bakıda Qarabağda dair Rusiya-Azərbaycan

Kritik danışqları - "Proses başladı..."

Kremlin baş diplomatı Sergey Lavrovun Bakı səfərində masa üzərindəki həll planının detalları müzakirə edilib; **prezent İlham Əliyev**: "Rusyanın səylərini yüksək qiymətləndiririk"



Astanada Xəzərlə bağlı kritik müzakirələr başlayır

24 ildən sonra hüquqi statusun müəyyənləşdirilməsi üçün unikal şans yaranıb; sahilyanı digər 4 ölkə İranı yola getirə biləcəkmi?

"Həzirdə Xəzərin hüquqi statusu ilə bağlı tərəflər arasında konstruktiv dialoq və əməkdaşlıq davam etdirilir. Qarşılardan gələn Astana görüşü də bu istiqamətdə müntəzəm rotasiya qaydاسında keçirilən əhəmiyyətli toplantılarından biridir".

XİN-in metbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Yeni Məsəvət" a Xəzərin hüquqi statusu ilə bağlı iyulun 12-13-də Qazaxistandan paytaxtı Astana şəhərində keçiriləcək sammitlə bağlı açıqlaması zamanı bildiridi. Hazırkı proseslərin hansı mərhələdə olduğu barədə sualın cavabında diplomat bildirdi ki, Xəzərin hüquq statusu məsələsində irəliləyişlər çıxır: "Artıq konvensiyadakı bir çox məsələlər üzrə ümumi fikir formalaşıb. Əvvellər də melumat verdiyimiz kimi, konvensiyanın 70 faizi artıq hissəsi razılışdırılmış. Ən vacib olan budur ki, Azərbaycan Xəzəri digər sahiləni ilə kölgələrdən ayıran yox, birleşdirən bir dəyər hesab edir. Keçirilən görüşlərin ruhu da burun bir daha təsdiq edir ki, bütün sahilyanı dövlətlər Xəzər dənizini dəstlüq və əməkdaşlıq dənizi kimi görürərlər".

XİN rəsmisindən onu da öyrəndik ki, Astana sammitində Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə həyəti təmsil edəcək.

Xatırladaq ki, Xəzər dənizindən artıq hissəsi razılışdırılmış SSRİ-yə məxsus hissəsinin sektorlara bölməsi məsəlesi ilk dəfə olaraq 1970-ci ildə müzakirə edilməyə başlanıb. Bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxistən, Azərbaycan, Türkmenistən, habelə SSRİ-nin quru sərhədi ilə müzakirə və danışqlara bağlı müzakirə və danışqlara başlayıblar və hələ də bu dani-



zamanı Xəzərin hüquqi, coğrafi beynəlxalq sərhəd gölü olduğunu nezəre alaraq, onun orta xətə principi ilə milli sektorlara bölməsinə, bu zaman isə keçmiş SSRİ-nin iş praktikasına və 1970-ci ildə qəbul olunmuş bölgüyə əsaslanmağa tərəfdardır. Ancaq İran və Türkmenistən Xəzərin sahilyanı dövlətlərinin ümumi sərvəti olduğunu əsas getirib dənizin beş bərabər his-

səyə bölgüsündən uzun müddədir israr edirlər.

Politoloq Arzu Nəğıyev "Yeni Məsəvət" a xatırlatdı ki, Azərbaycan müstəqillik qazanana qədər, yəni 1991-ci ildək Xəzər dənizi ancaq iki dövlət - İran və SSRİ arasında bölünüb: "Maralıdır ki, İranın rəsmi mövqeyi Xəzərin dəniz dəyil, göl olmasını qeyd etmək onun təbii sərvətlərini de beş dövlət arasında bölmə labüdüdür və ya bütün bu beş dövlət ümumi şəkildə istifadə edə bilər. Əsas sənəd kimi də İran 1940-ci ildin müqaviləsinə istinad edir. Türkmenistən da bir vaxtlar beş bir fikirə razılışdırı, son vaxtlar danışqlarda müəyyən irəliliyiş var. Qazaxistən və Azərbaycan isə Xəzərin dəniz kimi bölməsinin, dəha doğrusu, beş milli sektorun yaradılmasını istəyir. Bu məqsədə Qazaxistən dəniz dibini orta xətə bölməyi və bu nöqtədən bütün dövlətlərin sektorlarını ayırd etməyi təklifi edib". Rusiyaya gəldikdə, A.Nağıyev bildirdi ki, öz Moskva mövqeyini bir neçə dəfə deyib: "Əvvəller İranın mövqeyini destekleyen Rusiya Xəzərin sektorlara bölməsinin əleyhine idi. Lakin Qazaxistən yaranan narazılıqdan sonra ikitərəfli müqaviləyə əsasən, Xəzərin dibi ilə bağlı müqavilə de imzalandı. Bu gün Rusiya və Azərbaycan arasında da təxminən beş bir razılıq əldə edilib və yəqin ki, müqavilə imzalanacaq. Təbii ki, İran evvelcə Xəzərin status ilə bağlı məsələni dəqiqlişdiridikdən sonra müqavilə bağlamaq istəyir. Düşünürəm ki, Rusiyadan sonra İran da bu addımı atacaq".

Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin

yaxın zamanlarda Bakıda baş tutacaq görüşündə de əsas müzakirə mövzularından birinin Xəzərlə bağlı olacağı güman olunur. Müşahidəçilər hesab edir ki, Bakı və Moskva Tehrəni da Xəzərin statusu ilə bağlı yəkin qərar verməye razı salacaqlar və 20 ildən artıq davam edən müzakirələrə son qoyulacaq. Əks təqdirdə Xəzər sülh dənizindən daha çox hərblişmiş zonaya çevrile bilər ki, bu da çox təhlükəlidir.

"Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı iş Xəzəryəni ölkələrin dövlət başçılarının şəhərlərinin təsdiqlərini təsdiq etmək onun təbii sərvətlərinin əsas prinsiplərini özündə əks etdirən və ölkə liderləri tərəfindən Həştrəxanda imzalanmış siyasi bəyanatdır. İndi əsas məqsəd hüquqi sənədə ümumi yanaşma formalasdırmaqdır. Qazaxistən sammitine kimi Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılışdırılması tamamilə realdır". (APA) İ.Bratçikov qeyd edib ki, Konvensiya layihəsi gelən həftəte Qazaxistanda toplaşacaq Xəzəryəni ölkələrin xarici işlər nazirları tərəfindən müzakirə ediləcək: "Güman edirik ki, nazirler ümumi razılığa geləcəklər və bu razılıq sənəddə öz əksini tapacaq".

□ E.PAŞASOV



Əmanətlər azalır - çıxış yolu varmı?

Ekspertlər durumu dəyərləndirir, bank sistemində etimadsızlıq əsas səbəbdür...

Ölkə banklarının əmanət problemi getdiyə ciddiləşir. Əhali kütlevi şəkildə banklardan əmanətlərini geri götürür. Mərkəzi Bankın məlumatına görə, iyun ayının 1-nə (01.06.2016) əhalinin banklardakı əmanətləri 7 milyard 565,9 milyon manat təşkil edib, may ayında əhalinin əmanətləri 119,1 milyon manat azalıb. Aprel ayında əhalinin əmanətləri 203,9 milyon manat azalmışdır. Yanvar ayının 1-də əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti var idi. Öten 5 ayda əmanətlər 1 milyard 908 milyon manat azalıb. Ekspertlər bunu bank sisteminde böhranın dərinləşməsi kimi de qiymətləndirirlər.

Qeyd edək ki, ölkədə problemlə kreditlərin de həcmi artmaqdadır. Bankların daha bir gəlir menbəyi də iflasa uğrayıb. Mərkəzi Bank problemlə kreditlərin həcmindən 7 faiz olduğunu bildirədə, bir çox ekspertlər və təşkilatlar real rəqəmin da-ha xuxarı olduğunu vurğulayırlar.

Eksper特 Əkram Həsənov musavat.com-a açıqlamasında bildirib ki, əmanətlər 20 faiz azalıb: "Səbəblər çoxdur. Birincisi, Azərbaycanda ona yaxın bank bağlanıb. Əhalinin və sahibkarların orada xeyli pulları qalıb. Artıq faktiki o pulları vətəndaşlar götürüre bilmirlər. Artıq bu, bank sistemine etimadi sarsıdib. Di-gər tərəfdən, bəzi banklar var ki, ümumiyyətlə fealiyyətləri davam edir, amma onlar ümumiyyətlə, əmanətləri qaytarırlar. Hətta sağlamlaşdırılması guya heyata keçirilən "Bank Standard" da əmanətləri qaytarır. Bunları hamisi əhaliyə göstərir ki, əmanətlərin sağortalanması haqqında qəbul edilən qanun iş-ləmir. Əmanətlərin sağortalanması əslində yoxdur. Bu səbəb-dən vətəndaşlar banklara əmant etmirlər".

Eksper特 sözlərinə görə, digər tərəfdən, hamı bilir ki, artıq bankların problemlə borcları gün-gündən artır: "Yaxında bu da elan olunub. Hamı başa düşür ki, banklar özləri verdikləri kreditləri geri ala bilmirlərse, əmanətləri nəticədə haradan qaytaracaqlar? Bu da mümkünüszdür. Nəhayət, Əmanətlərin Sığortalanması Fonduñun özü çöküb, müflis olub. "Bank Technique" bağlanan zaman əmanətçilərin pulunu kompensasiya etməye pul çatmadı ve Mərkəzi Bankdan borç almağa məcbur oldu. Bu da göstərdi ki, Əmanətlərin Sığortalanması Fonduñda bel bağlamaq olmaz. Amma əlbəttə digər səbəblər də var. Digər səbəblər də odur ki, Azərbaycanda işsizlik var, qiymət artımı var ki, burlar vətəndaşları məcbur edir ki, yiğidi pulları banklardan çıxarsınlar. Qiymətlər artıb, amma vətəndaşların gəlirləri düşüb və pula ehtiyacları var. Buna görə banklardan pullarını çıxarırlar".

Eksper特 Qubad İbadoğlu isə qeyd edib ki, əhalinin banklarda əmanətlərini geri çekmesinin iki mühüm səbəbi var. "Son 5 ayda əhalinin banklarda olan əmanətləri 2 milyard manat ve ya 20,1 faiz azalıb. Bunun başlıca səbəbi banklara əhali tərəfindən olan etimadsızlıqdır. Çünkü son zamanlar bankların maliyyə vəziyyətində müşahidə olunan qeyri-sabitlik əmanətçilər arasında ciddi narahatlılığı səbəb olub. Belə ki, bu ilin yanvar-may aylarında kredit qoyuluşunun 8,9 faiz azalması ilə yanaşı problemi kreditlərin həcmindən 9,9 faiz artması onsuza da iqtisadi durumu pis olan bankların inamı daha da sarsıdib. "Texnikabank" dan sonra "Standart Bank"da maliyyə gərginliyini yaşayan məşterilərin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayının xeyli artması və onun getdikcə kütlevi xarakter almış bank sistemi üçün ciddi siqnal hesab oluna bilər. Təessüf ki, neinki Mərkəzi Bank, hətta Məliyyə Bazarlarına Nəzərat Palatası publik hüquqi şəxsi de bu prosesləri müşahidə mövqeyindədir".

Eksper特 qeyd edib ki, əhalinin banklardan əmanətlərini geri çekməyinin digər səbəbini isə əhalinin getdiyə yoxsullaşması, əvvəlki kimi dolana bilməməsi ilə izah etmək olar: "Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsinə görə bağlanmışan business strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əmək haqqı və pensiya-ların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin müasir tələbləri kimi qiymətləndirilər bilər. Bütün hədəf xüsusile de orta tabəqənin şəxsi ehtiyatları tükənməsi onların bank yardımalarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə ne banklar və ne də depozitlərini geri çəken məşterilər üçün yaxşı perspektiv vəd etmir. Çünkü, bu əməliyyat nəticəsində hər iki tərif, həm banklar və həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar".

□ RÖYA

Gürcüstanda nəşr edilən ingiliscili "Georgia Today" qəzetiində kommunikasiyalar üzrə avropanı müstəqil ekspert Eugen İladinin imzası ilə Cahangir Hacıyevin müdafiəsiənə həsr olunmuş məqalə dərc olunub. Məqalədə Beynəlxalq Bankda təhqiqat aparılmaması, C.Hacıyevin xəstəliyinə görə həbsdən azad edilməli olduğu vurgulanır.

Eugen İladinin məqaləsi dərc olunanın sona yaxın C.Hacıyevin sıfarişi əsasında hazırlanmış haqda iddialar meydana gəlib. C.Hacıyevin vəkil Aqil Layicov "Yeni Müsavat" a açıqlamasında iddiaların əsəssiz olduğunu bildirib. Deyib ki, müvəkkili ölkədə və xaricdə tanınan bankırlardandır, bu baxımdan kimlərinin onun barəsində belə yazılar dərc etməsi normaldır. Həmin məqalənin C.Hacıyevin sıfarişi ilə dərc edilməsi iddiasına gelincə isə vəkil deyib ki, bu kimlərinin təxəyyülünə mehsuludur: "Cahangir Hacıyev ciddi nəzarət altındadır. Bu baxımdan da onun hansısa məqalənin sıfariş etməsi sağlamışdır. Həmin məqalə ilə tanış olmuşam. Məqalədə müstəqil ekspertin fikirləri, araşdırmasının nəticəsi yer alıb. Yaxının Cahangir Hacıyevin istəyi ilə yazılması doğru deyil". Vəkil yazı müəllifi ilə C.Hacıyevin münasibətləri haqda məlumatlı olduğunu söylədi: "Cahangir Hacıyev ölkə daxilində və xaricində yetərince tanınan bir şəxs olub. Onun müsbət reputasiyası olub, ola bilər ki, yazı müəllifi də Cahangir Hacıyevin reputasiyasına beləd olan şəxslərdəndir".

Vəkil Cahangir Hacıyevin işi üzrə ibtidai istintaqın da artıq yekunlaşdığını açıqlayıb. Vəkil deyir ki, iş üzrə ibtidai istintaq yekunlaşsa da, prokurorluğun həmin ittiham aktının təsdiq edəcəyinə şübhə edir: "Ittiham aktında ziddiyətli məqamlar o qədər çoxdur ki... Həddən artıq səthi bir araşdırma aparıblar. Yazırlar ki, "filan-kəs filan" kredit alıb və qaytarmayıb". Bu məsələnin Cahangir Hacıyev hənsi şəkildə aidiyyətinin olduğu göstəriləmir. Heç kim demir ki, bu krediti Cahangir Hacıyev mənimseyib və ya mən krediti şəxsən Cahangir Hacıyevdən almışam. 1 dənə də olsa belə bir ifadə yoxdur".

Vəkil müvəkkilinə qarşı ittihamların sadəcə ümumilikdə Beynəlxalq Bankla bağlı yayan məlumatların araşdırılması zərurətində irəli gəldiyi qənaetində olduqlarını da söylədi:

"Ola bilər ki, kimlərdən şübhələr olub. Subyektif fikirlər isə bu araşdırımları reallaşdırır. Maliyyə Nazirliyi iddia edirdi ki, guya Cahangir Hacıyevin dövründə verilən və problemləşən kreditləri sağlamlaşdırmaq üçün bu yolu seçiblər. İş-

Zamirə Hacıyevanın axtarışı ilə bağlı istintaq dayanıb

Onun həbsdəki həyat yoldaşı Cahangir Hacıyevin işi üzrə ibtidai istintaq isə yekunlaşdırıldı.



"Ittiham aktında ziddiyətli məqamlar o qədər çoxdur ki... Həddən artıq səthi bir araşdırma aparıblar. Yazırlar ki, "filan-kəs filan" kredit alıb və qaytarmayıb". Bu məsələnin Cahangir Hacıyev hənsi şəkildə aidiyyətinin olduğu göstəriləmir. Heç kim demir ki, bu krediti Cahangir Hacıyev mənimseyib və ya mən krediti şəxsən Cahangir Hacıyevdən almışam. 1 dənə də olsa belə bir ifadə yoxdur".

Vəkil Cahangir Hacıyevin işi üzrə ibtidai istintaqın da artıq yekunlaşdığını açıqlayıb. Vəkil deyir ki, iş üzrə ibtidai istintaq yekunlaşsa da, prokurorluğun həmin ittiham aktının təsdiq edəcəyinə şübhə edir: "Ittiham qədər aldıqları kredit kifayət qədər böyük məbləğdir. Halbuki Cahangir Hacıyev banka rəhbərlik etdiyi dövrə bank dövlətdən kredit almırı, Cahangir Hacıyev işgüzarlığı nəticəsində bank normal fealiyyətini davam etdirirdi. Dövlətdən krediti alarkən iddia ediblər ki, guya Cahangir Hacıyevin dövründə verilən və problemləşən kreditləri sağlamlaşdırmaq üçün bu yolu seçiblər. İş-

yoxlamada bu iddia təsdiqini tapmadı. Araşdırıdlar, 100 miliona yaxın problemlə kreditin varlığı ortaya çıxdı. Cahangir Hacıyev 184 milyonluq səhmini təhvil verərək həmin problemlə kreditlərin bağlanması istəyib".

Vəkil C.Hacıyevin Beynəlxalq Bank rəhbərliyindən uzaqlaşdırılmasından sonra təyin olunan yeni rəhbərliyin dövlətdən kredit aldığını da açıqlayıb: "Bildiyim qədər aldıqları kredit kifayət qədər böyük məbləğdir. Halbuki Cahangir Hacıyev banka rəhbərlik etdiyi dövrə bank dövlətdən kredit almırı, Cahangir Hacıyev işgüzarlığı nəticəsində bank normal fealiyyətini davam etdirirdi. Dövlətdən krediti alarkən iddia ediblər ki, guya Cahangir Hacıyev dövründə verilən və problemləşən kreditləri sağlamlaşdırmaq üçün bu yolu seçiblər. İş-

tintaq zamanı da sübut olunub ki, dövlətdən kredit alınarkən iddia olunan 3 milyardlıq zərər yoxdur. Söhbət 100 milyonluq problemlə kreditdən gedir və Cahangir Hacıyev 184 milyonluq səhmini Beynəlxalq Banka qatarıb.

A.Layicov C.Hacıyevin saxlandığı kameranın nəfəsiyinin açıq saxlanılması üçün Ədliyyə Nazirliyinə müraciət ünvanlaşdırıqlarını da bildirdi: "Cahangir Hacıyevin xəstəliyə var. Bu xəstəlik hava çatışmazlığı ilə əlaqədardır. Ona görə də müraciət etmiş ki, nəfəsiyin açıq saxlanmasına icazə verilsin. Ümid edirik ki, bu məsələ müsbət həll ediləcək".

A.Layicov həm də C.Hacıyevin həyat yoldaşı, hazırda axtarışda olan Zamira Hacıyeva vəkilidir. Deyir ki, hazırda Z.Hacıyeva ilə bağlı istintaq dayanıb: "İstintaq getmir. Biz Zamira Hacıyeva barəsində seçilmiş həbs- getimkən tədbirinin tələvi üçün şikayət vermiş. Hələlik bize şikayətimizə nə vaxt baxılacağı haqda məlumat vermirmeyib".

Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. O, CM-nin iki maddəsi - 179.3.3 (mənimsemə) və 308.2-ci (vəzifə səlahiyyətlərinə sui-istifadə) maddələri ilə ittiham olunub.

□ E.MƏMMƏDƏLİYEV

Çovdarovun vəkilinə danışmaq qadağası

Əli jurnalist qanına buluşan odioz generalın vəkili niyə susdu...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Energetika və Nəqliyyat Sahiblərindən Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun vəkili Sadiq Rəsulov müvəkkilinə yönelik ittihamlara cavab vermək istəmir. S.Rəsulov jurnalistlərin suallarından yayınmaq üçün telefonu qapadır.

A.Çovdarov MTN-in idarəesi olduğu illər erzində adı bir çox qalmaqlarda, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində, "Azadlıq" qəzetini reportyoru Aqil Xəlilin barmaqlarının sindirilərəq sonradan bıçaqlanmasında, iş adamlarına qarşı ən müxtəlif qanunsuzluqlarda hallanıb. Bu günlərdə jurnalist Eynulla Fətullayev özünün facebook səhifəsində "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovu MTN general Akif Çovdarovun öldürməsi haqda status yazıb. Bundan əvvəl de qızıl iddialarla çıxış edən E. Fətullayev A.Çovdarovu quldur adlandırib: "Deməli, bu quldur Akif Çovdarov 26 aprel 2006-ci ildə Almaniyada ürək-lə bağlı ciddi əməliyyat keçirib. Bu gün vəkili açıqlama verib. 2005-ci ilin martın 2-de isə jurnalist Elmar Hüseynovu qətə yetirib. 1 il 1 aydan sonar ürəyi dözməyib alçağın. Qorxudan!!! Çünkü artıq coxlarına

məlum idi ki, Elmarı bu cəllad qətə yetirib. Daire qapanmışdı..."

Vaxtılı "Monitor" jurnalında Elmar Hüseynovla birlikdə çalışan Eynulla Fətullayev ötən ilin noyabrında Akif Çovdarov həbs edilərkən "Elmarın qatili qandallandı" demişdi. Həmin dövrde Elmar Hüseynovun qətəlini araşdırmaq məqsəd ilə yaradılan İctimai Komitenin üzvlərindən olan Şahbaz Xudooglu

demədi ki, apardıqları araşdırımlar nəticəsində belə qənaəet gəliblər ki, E.Hüseynovun izlənməsinə Akif Çovdarov başçılıq edib.

A.Çovdarovun vəkili S.Rəsulova əlaqə saxlamağından da bu mövzularla əlaqəli idi. Vəkil-dən müvəkkilinin ünvanına səslenən ittihamlara cavab almaq isteyirdik. Lakin vəkil susqunluq nümayiş etdirməklə sualları cavablandırırmadıqdan yayınır.

Yada salaq ki, S.Rəsulov bir qədər əvvəl "Yeni Müsavat" a müsahibəsində (http://musavat.com/news/musahibe/general-akif-covdarov-un-ele-bir-xesteliyi-var-ki_327973.html) müvəkkilinə jurnalistlərin döyülməsi, öldürülməsində itirakçılıqla bağlı ittihamların verilmədiyini bildirmiştir. Həmin müsahibədən sonra isə vəkil susur.

Katrıldaq ki, A.Çovdarov ötən ilin noyabrında qandallanıb.

□ E.MƏMMƏDƏLİYEV



Suriyada sixidurulan İŞİD terror təşkilatının Avropada yeni hücumlara hazırlaşlığı bərədə şok məlumatlar yayılıb. Virtualaz.org xəbər verir ki, "Milliyet" qəzetiňin Türkiye xüsusi xidmət orqanlarında məmələlər istinadən yazdırığına görə, İŞİD terrorçuların Avropaya göndərilməsi üçün yeni marşrut seçib. Belə ki, terrorçular Avropaya Azərbaycan, Kipr və Gürcüstan üzərindən gəndərlərlər.

Qəzet yazıçı ki, İŞİD Azərbaycan və Şimali Qafqaz esilli terrorçuları Türkiye və Azərbaycanda terror hücumları həyata keçirmek üçün seçib. İstanbul Atatürk Hava Limanında həyata keçirilən terror hücumlarının ardına Türkiye'nin xüsusi xidmət orqanları İŞİD-in beynəlxalq koalisya qüvvələrinin əməliyyatlarına cavab olaraq həm Avropa ölkələrini, həm də Türkiye'ni hədəf alıqlarına dair məlumatlar əldə ediblər. Türkiye'nin xarici ölkə kəşfiyyatları ile həyata keçirdiyi ortaş fəaliyyətlər nəticəsində əldə edilmiş məlumatlar İŞİD-in Avropaya və Türkiye'ye yeni terrorçular göndərdiyini təsdiq edir.

Bildirilir ki, Atatürk Hava Limanındaki terror hücumlarından sonra Türkiye xüsusi xidmət orqanları İŞİD-in ölkəyə göndərdiyi terrorçu qrupu təsbit edib və onların kimliklərini müəyyənləşdirib. Neticədə İŞİD 20-25 nəfərlik yeni qrup təşkil edib və həmin qrupu Türkiye'ye keçirməyə çalışır. Məlumatla görə, Türkiye'nin Əməniyyət Genel Müdürlüğü bu bərədə yerli polis idarələrinə xəbərdarlıq göndərib.

Əməniyyətin iyun ayında yerli polis idarələrinə göndərdiyi başqa xəbərdarlıq məktubunda isə deyilir ki, Azərbaycan və Şimali Qafqaz esilli İŞİD-çilər Türkiye və Azərbaycanda "canlı bomba"larda hücumlar həyata keçirməyi planlaşdırır. Həmin məktubda göstərilir ki, sözügedən İŞİD-çilər Azərbaycandakı hücumlarda polisləri və onların aile üzvlərini hədəf almağa hazırlaşırlar.

Dünyanın en təhlükəli terror təşkilatının Azərbaycanı hədəf seçməsi ölkəmizdə ciddi narahatlıq doğurur. Ekspertlər bu xəbərlərin yayılmasının arxasında müəyyən niyyətlərin ola biləcəyini vurğulayırlar...

Daxili İşlər Nazirliyinin icti-maiyyətli əlaqələr şöbəsinin əməkdaşı Orxan Mansurzada Admiral.az-a bildirib ki, hazırda bu bərədə ciddi araşdırılmalar aparılır: "Hələlik bu haqda detallı məlumat yoxdur. Araşdırınraq. İctimaiyyətə geniş açıqlama veriləcək".

MTN-in keçmiş polkovniki İlham İsmayılov İŞİD-in hədələrinin davam etdiriyini bildirdi: "Açıq, inanıram ki, İŞİD Suriya və İraqa terrorçular göndərmək üçün Azərbaycan və Gürcüstanı seçsindərlər. Bunlar İŞİD-in adamlarıdır ki, onlar Şimali Qafqazdadırlar. Şimali Qafqazdan gəlib Azərbaycan və Gürcüstan keçməkdənse, Rusiya üzərindən daha asan keçə bilərlər. Əks təqdirdə, İraq və Suriyadadırlarsa, o zaman Türkiye üzərindən getmək daha asandır. İŞİD-in

Türkiyənin məşhur nəşrindən ölkəmizlə bağlı sensasiyon məqalə



"İŞİD Azərbaycanı hədəfə alıb" - SOK İDDİƏ

Türkiyənin "Milliyet" qəzetiňin kəşfiyyata istinadən yaydığı xəbərdarlıq narahatlıq doğurur; terrorçuların Avropaya Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərildiyi deyilir; DİN-dən rəsmi açıqlama...

Azərbaycan və Gürcüstəndə güclü bazaları, canlı bombaları və Avropanı yaxından tanıyan adamları yoxdur. Avropada terror tərətmək üçün o şəxsləri seçir ki, onlar elə Avropanın özündə yaşayan müsəlmanlar olurlar. Belçika və Fransada terroru kimlər tərətdi? Hər iki ölkənin öz vətəndaşı terroru tərətdi. Bu baxımdan yayılan xəbərlər real deyil. Sadəcə bizi hədəf götürürler. Hədəde Azərbaycan cəmiyyətini qorxuda saxlamaq məqsədi var. Terrorun özü elə qorxu, dəhşət deməkdir. Azərbaycan bu məsələyə ciddi yanaşmalıdır. Çünki hədəf alıblarsa, ciddiye almaq lazımdır. Azərbaycanda terror tərətmək çətinidir. Çünkü burada terror tərətmək üçün qorxu altında saxlamaqdır. Polislerin hədəfə götürülməsi də münasibət bildirdi: "Bu da hədə-qorxudan başqa bir şey deyil. İstenilen terror təşkilatının əsas məqsədi insanları qorxu altında saxlamaqdır. Polislerin başqa bu işlə məşğul olan xüsusi xidmət orqanları var. Amma görünən odur ki, onlar polisləri qeyd edirlər. Çünkü üzdə görünən polislərdir. Səhv etmirəmse, yaxınlarda Şeyxi belə hədəfə almışdır. Onlar xoşlamadıqları şəxsləri qorxu altında saxlamışdır. Düşünürəm ki, bu cür metodlardan istifadə edirlər".

Sabiq MTN zabiti, politoloq Arzu Nağıyev yayılan xəbərlərin inançlılığını düşürür: "İŞİD-in marşrutu Azərbaycan ərazisindən keçə bilməz. Suriya və İraqdan ölkəmizə gələn terrorçular mütləq Türkiye və İran ərazisindən keçməlidirlər. Düşünürəm ki, belə xəbərlərin yayılması bir sıra dövlətlərin maraqlındadır. Azərbaycan ərazisində İŞİD marşrutunun olması görkəmini yaratmaq niyətli

gələcəkdir. Düşünürəm ki, belə xəbərlərin yayılması bir sıra dövlətlərin maraqlındadır. Azərbaycan ərazisində İŞİD marşrutunun olması görkəmini yaratmaq niyətli

□ Cavanşir ABBASLİ

Böyük təhlükə

Xalid KAZIMLI

Dünen ölkə mediasında belə başlıqlı yazılar vardı: "İŞİD Azərbaycanda hücum hazırlayır?", "İŞİD Azərbaycan polisinə hədəfə alır"; "İŞİD ölkəmizdə təxribatlar töredə bilər" və s.

Bu informasiyaların qaynağı bir idi. Müxtəlif başlıqlar verilər də, bir çox saytlar bu xəbəri Türkiye mediasında gedən informasiyaya istinad edərək vermişdir.

İndi kimlərse bunu ciddiye almaya, "xəbər qıtlığı çəkən jurnalistlərin stekanda fırtna yaratmaq istəyi" ilə izah edə bilər. Amma məsələ bizim düşündüyüümüz dən ciddidir.

Ortada bir böyük təhlükə kabusu mövcuddur.

Əslində hələ 6-7 il öncədən ölkəmizdə belə bir təhlükə vardi, sadəcə, hökumət vaxtında ayıq tərəpənərək, getdikcə daha kütləvi və açıq şəkildə müteşəkkilləşməkdə olan radikal dini təriqətləri kontrol altına ala bildi.

Radikal təriqət üzvlərinin potensial terror şəbəkəsinin yerli qurumlarında birləşdirkləri heç kəsə sırr deyildi. Startda onlar olduqca sakit, ibadət əhli kimi görünür, ölkədaxili siyasetə qarışmırıllar. Ancaq elə ki, səhəbet regionumuzda bir-biri ilə çəkisiş teokratik rejimli dövlətlərin mübarizəsinə gəlirdi, bu adamlar birtərəfli və radikal mövqe tutur, kəskin fikirərə səsləndirirdilər.

Bir de ölkəmizdə fəaliyyət göstərən radikal dini sekta-nın toruna düşənlərə yaxından bələd olanları ara söhbətlərində tez-tez işlətdikləri bir ifadə vardi: "Siz bilmirsiniz, bir gün bunlara xaricdən əmr gəlsə, görərsiniz, nələr edirlər".

Vaxt dolandı, o gün gəldi: yüzlərə radikal təriqət üzvləri səfərbər olunaraq əvvəlcə Əfqanistana və Pakistan'a göndərildilər. Bunu İŞİD-in və "Əl-Kaide"nin yerli "hərbi komissarlılığı" kimi rol oynayan məscidlər, ocaqlar təşkil edirdi.

Bir ara o cür "səfərbər edib göndərmələr" in bir neçəsi ətrafında böyük qalmaqla yarandı. Çünkü Pakistanə göndərilenlər ADNA tələbələri idi. Nazirlik və universitetin rektorluğu işe qarışdı, bu hadisənin təsadüfi bir şey olduğunu, narahatlılığı əsas olmadığını bildirdilər.

"Hərbi komissarlıqlar" isə gece-gündüz işləyirdi. Sonradan yerli "mücahidlər" in cəlb olunduğu cəbhə xətti Əfqanistan və Pakistan'dan Suriya və İraqa dəyişildi, həm də kütləvilik artdı.

Artıq Bakıdan, Sumqayıtdan, Gəncədən, Qax-Bala-kən və Quba-Qusar zonasından İŞİD üçün yüzlərə döyüşçülər göndərildi. Ən pisi o idi ki, gedənlərin bir çoxu ailə-uşaqlarını da apardılar. (Bu gün onların eksəriyyətinin taleyinin necə olduğu bilinmir, xüsusilə de öldürülənlərin dul qalan qadınlarının və yetim qalan övladlarının harada, necə, hansı vəziyyətdə olmaları barədə səhifə xəber yoxdur).

Belə olanda dövlət strukturları, nəhayət, hərəkətə keçdilər, İŞİD-in ölkəmizdəki "hərbi komissarlıqları" ni dağıdırıb, "komissarlar" isə zərərsizləşdirildilər. Daha sonra Suriyada döyüşüb ölkəyə qaydanın həbsi və mühakimə edilmə prosesi başladı. Eyni zamanda Suriyaya, İraqa getməyə hazırlaşanların yollarında əngellər yaradıldı, potensial çağırışçılar nəzarət altına götürüldü.

Yeni İŞİD-in Azərbaycanda təhlükəlilik əmsali bu kimi tədbirlərin nəticəsində aşağı düşdü, amma o sonadək aradan qaldırıldı.

Üstəlik, radikal sektantlara baş terror mərkəzindən gələn əmrin məzmunu yerli radikalın Ağrıtəşəkkirliyinə şərait yaratmışdır. Bu terrorçuların müxtəlif yollarla ölkəmizə gəlməyə cəhd edərək.

Atatürk Hava Limanında baş verən faciə göstərdi ki, bu şəxslərin vətəni, millətleri yoxdur, onlar terrorçulardır. Bunlar Azərbaycandan da ola bilər, başqa ölkələrdən də. Amma hələ Türkiye təhlükəsizlik orqanları müxtəlif versiyalar üzərində işləyirler. Bu terrorçular başqa qruplara da aid ola bilərlər. Amma burada İŞİD-in baş aktor rolunda olduğunu biləməyi deyilik. Bu baxımdan İŞİD-in istənilən ölkədə terror tərətmək niyyəti ola bilər".

Bu baxımdan xərici mediada Azərbaycanın terror hədəfi kimi göstərilərək adının çəkilməsi havayı səhəbat dəyil, mütləq ciddiyə alınmalıdır və baş terror mərkəzinin ölkəmizdə strukturlarının fəaliyyəti daha ciddi şəkildə lupa altına götürülməlidir.

Onlar vaxtılıq bu ölkədə (Gəncədə, Balakəndə, Zaqatalada, Sumqayıtda, Bakının ayrı-ayrı qəsəbələrində) dəfələrlə silahlı müqavimət göstərib, xırda miqyaslı terror aktı törədiblər, yenə də edə bilərlər.



Sonuncu gülə...

Hüseyinbalı SƏLİMOV

Bu gün üçün Rusiya və yaxud "yeni Putin planı" haqqında nə məlumatdursa, o, yazılıb. Danışığla- rim təfərruatlarının Azərbaycanda bir o qədər də açıqlanmadığı nəzərə alsaq, hətta Ermənistən və Rusiya qaynaqlarından sizən məlumatlar əsasında mümkün olanın bir qədər də artıq yazılıb...

Ona görə də təkrara yol verməyəcəyik - biz də bu xüsusda bir xeyli yazımsıq və bu gün üçün ele bir əlavəmiz yoxdur. Əsas odur ki, Rusiya tərəfi öz planı üçün fəal şəkildə dəstək axtarmaqla məşğuldur.

Türkiyəni yada salmaq və ona da "yeni Putin planı"nda xüsusi yer ayırmak (*Türkiyənin proses cəlb olunması həm də blokadaların götürülməsi baxımdan önem kəsb edir!*) bir tərəfə, öten həftənin sonlarında Rusiya prezidentinin B.Obama ilə də telefon danışığı oldu. Rusiya prezidenti amerikalı həmkarını prosesin gedisilə tanış etməyə çalışdı. Bu günədək ABŞ da artıq bir neçə dəfə müxtəlif səviyyələrdə Rusyanın səylərinə dəstək verdiyi bəyan edib...

Qərəz, top Rusiya tərəfdədir. O, isə prosesə nəinki ayrı-ayrı ölkələri, hətta hər iki tərəfin ziyalalarını da qatmaq niyyətindədir. Yada salaq ki, bu yaxınlarda Bakıda safrədə olan ATƏT sədri (həm də Almaniyanın xarici işlər naziri!) V.Şaynmayer də Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsinin zəruriliyindən danışmışdır...

Bu, özü də çox maraqlı bir məqamdır. İstər-istəməz belə sual yaranır ki, tərəflər post-konflikt dövrünə nə qədər hazırlıdır?

Sözsüz ki, bu, ciddi şəkildə Qarabağ probleminin necə həll edilecəyindən, Dağlıq Qarabağa hansı status veriləcəyindən, Dağlıq Qarabağla Bakı arasındaki üfüqi və şəqəli əlaqələrin xarakterindən asılı olacaq. Bununla bağlı isə hələ bir yəqinlik yoxdur...

Düzdür, müxtəlif vaxtlarda ziyalaların görüşləri və qarşılıqlı sefərləri olub. Buna politologiyada "ikinci plan diplomatiyası" da deyirlər. Demək ki, belə tədbirlər tamam ehəmiyyətsizdir, bu, düzgün olmazdı. Təbii ki, belə görüşlər də azaçıq da olsa, insanların biri-biri haqqındaki təsəvvürlərini dəyişir, bu vaxta qədər mövcud olan stereotipləri aradan qaldırır, onlar arasında bir növ etimad yaradır...

Amma o, münaqışının nizamlanması prosesinə həlliçi qədər təsir etmək iqtidarından deyildir - gümən edirik ki, bu-nu demekle elə bir keşf etmirik...

Üstəlik, bu illər ərzində Azərbaycan ziyalalarının, ictimai fəllarının bəziləri arasında böyük bir yanlışlıq kök salıb. Bu, da ondan ibarətdir ki, onların bəziləri düşünür ki, azərbaycanlılar bütün olmuş və hətta olmamış hadisələrə görə təqsiri öz boyunlarına götürsələr hər şey həll olunacaq, dərhal sülh bərqərar olacaq, Ermənistanda silahı yerə qoyacaqlar...

Deyim ki, müxtəlif səviyyələrdə və müxtəlif vaxtlarda hətta belə cəhdər də olmuşdu - bəziləri beynəlxalq tədbirlərdə Ermənistən təmsilcilerindən üzr istədilər, digərləri isə hətta "etiraf"larla dolu "roman"lar da yazdlılar!.. Fəqət, nə tükənglər susdu, nə də ki, bölgədə və yaxud da sərhədlərdə sülh yarandı...

İndiki vəziyyətdə əsl yaxınlaşmanın, müxtəlif icmalar və cəmiyyətlər arasında əsl anlaşma yaranmasının daha düzgün yolu budur ki, gərek, təqsirkar və yaxud günahkar axtarmayanın. Bəli, her iki tərəfdən tətik çəkənlər də olub, insanları yurdundan - yuvasından qovanlar da!.. Ola bilsin ki, kimse bunu daha tez edib, o birisi sadəcə, buna cavab verib... İndi, barişqı məqamında (amma o, olacaqmı?..) bunların heç bir mənəsi yoxdur və yaxud da yalnız tarixçilər üçün mənəsi var...

İndi əsas odur ki, insanlar bundan sonra ölenlərə, itkin və yaxud köçküñ düşənlərə görə məsuliyyət, özü də birgə məsuliyyət hiss etsinlər.

Həm də bu, bir daha deyirik ki, gərek, qarşılıqlı olsun! Beli, indi tətiyi kimin birinci çəkməsinin və kimin birinci yumruq qaldırmışının önəmi yoxdur. Əsas odur ki, nə vaxtsa tətik çəkilib və gülə atılıb. Çalışmaq lazımdır ki, heç olmasa, bu, sonuncu gülə olsun...

Təbii ki, bu, yalnız barış məqamında mümkün ola bilər. Prinsip etibarılı o, nə vaxtsa olmalıdır. Demirik ki, artıq bunun vaxtı yetişib. Amma bu dəfə de alınmasa, mərhələli və paket həll varınatlarını birləşdirən plan da qəbul olunmasa diplomatiya uzunmüddətli dalana dirənəcək. Bunun baş vermesinin ehtimalı isə çox böyükdür, çünki "möhköm aralıq status" heç kimi, heç bir tərəfi qane etmir. Ermənilər bunu az hesab edir və daha artığına iddia edirlər, azərbaycanlılar isə, əksinə bunu Qarabağ üçün çox hesab edir və haqlı olaraq "möhköm aralıq status"un da əlkə konstitusiyasına uyğun və adekvat müəyyən edilməsini tələb edirlər...

Ölkə başçısı prezidenti İlham Əliyev Nəzirlər Kabinetinin 2016-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında iqtisadi böhranın artıq geride qalması ilə bağlı anons verib.

Prezident qeyd edib ki, Azərbaycanda uğurlu inkişaf təmin edilib, 2016-ci il tarixdə derin isləhatlar ili kimi qala-

cəq. Dövlət başçısı deyib ki, Azərbaycanda uğurlu inkişaf təmin edilib, ictimai-siyasi vəziyyət sabitdir, ölkənin qarşısında duran vəzifələr həll olunur.

Prezident İlham Əliyev onu da bildirib ki, bu ilin 6 ayında ümumadxili məhsulun (ÜDM) azalmasına baxmayaraq, əsasən və kənd təsərrüfatında, o cümlədən qeyri-neft artım müşahidə olunur: "Bu ilin 6 ayında əlkə iqtisadiyyatına 6,3 milyard dollar sermayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici əlkə olaraq qalır. Son 6 ayda 78 min dəfə iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görüllüb".

Prezident həmçinin ixrac yönümlü iri əsasən müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi, zəruri ərzaq məhsulları ilə təminat, et və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm industrijasının yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlar verib.

Ölkə başçısının çıxışında qeyd olunan məsələləri dəyişərək Milli Məclisin iqtisadi Siyaset Komitəsinin üzvü Vahid Əhmədov "Yeni Müsavat" açıqlamasında bildirdi ki, cənab prezident haqlı olaraq qeyri-neft sektorunun inkişafını əsas vəzifə kimi qarşıya qoyub: "Dünyada gedən iqtisadi proseslər Azərbaycan iqtisadiyyatını da çətin vəziyyətə salıb. Dünyada gedən iqtisadi təlatümlər, neftin qiymətinin kəskin aşağı düşməsi, milli valyutanın dəyrəndə düşməsi Azərbaycan iqtisadiyyatında problemlər yaradıb. Azərbaycan neft ixrac edən əlkə olduğu üçün bu proseslərdən təsirlənib. Düzdür, hökumət çalışır ki, müəyyən qədər bu problemlərin qarşısını alsın. Ancaq buna baxmayaraq, neftin ucuzaşması əlkə iqtisadiyyatına mənfi təsir edib. Biz vaxtılıq çalışırıq ki, əlkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması üçün qeyri-neft sektorunu inkişaf etdirək. Cənab prezident hələ 2014-cü ildə regionların iqtisadi inkişaf planının müzakirəsi zamanı hökumət qarşısın-

da iki məsələ qoymuşdu: birləşməsi qeyri-neft sektorunun inkişafı, ikinci Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi. Lakin təessüflər olsun ki, öten müddət ərzində bu məsələdə ciddi iştirak olmadı. Yalnız son bir ildə milli valyuta dəyərdən düşəndən sonra, neft ucuzlaşandan sonra müəyyən isləhatlar aparıldı".

Məclis üzvü onu da vurguladı ki, Azərbaycanda is-

baycanın iqtisadi böhrandan çıxmاسının yegane yolu kimi iqtisadi isləhatları hədəf göstərdi: "Ölkə başçısı ilk növbədə ixrac qabiliyyətinin artırılması üçün iri əsasən müəssisələrinin yaradılması ilə bağlı tapşırıqlar verdi.

İri əsasən müəssisələrinin yaradılması qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması baxımından çox önemlidir. Digər prioritet məsələlərdən biri də əlkədə

qeyd edildiyi ki, ÜDM azalsa da, iqtisadi artım davam edir. ÜDM-dəki azalmanın qarşısının alınması üçün neftdən asılılığının qarşısının alınması vacibdir".

iqtisadçı-ekspert Natiq Cəfərli isə əlkə başçısının çıxışında iqtisadi artımlar bağlı qeyd olunan rəqəmlərin reallığı eks etdirmədiyi qeyd etdi: "Hər hansı bir problemin həll olunmasının ilkin mərhəlesi həmin problemin təsbit

Bizdə böhran bitdi mi?

Vahid Əhmədov: "Ciddi isləhatlara ehtiyac var, həm də bu isləhatları çevik hökumət aparmalıdır"

Vüqar Bayramov: "İqtisadi isləhatlar öz nəticəsini ən tez 4 ildən sonra verə bilər"



olunması, diaqnostikasıdır. Rəsmi rəqəmlər sübut edir ki, əlkə iqtisadiyyatında çox ciddi tənəzzül var. ÜDM 4,5 faiz azalıb, qeyri-neft sektorunda ÜDM-in payı da azalıb. Həmçinin qeyri-neft sektorunun xarici ticarətdə payı da azalıb. Bu il qeyri-neft sektorunun ixracda payı təxminən 48 faiz azalıb. Bütün rəsmi rəqəmlər göstərir ki, əlkədə həm iri makroiqtisadi göstəricilərdə, həm də ayrı-ayrı sahələrdə ciddi azalmalar var. Mənzil bazarında, avtomobil bazarında durğunluq yaşanır. Teknə Gürcüstandan gələn avtomobilərin sayılı 27 dəfə azalıb. Artıq faizlə deyil, dəfələrə azalmalar qeydə alınır. Ölkə başçısı hər sahədə bu rəqəmləri araşdırmağa borclu deyil, ona bu haqda məlumatları iqtisadi komandası verir. Görünən odur ki, ya əlkə başçısına onun komandası düzgün məlumat verməyi, ya da bu təbliğatın bir metodudur ki, problemlərdən deyil, uğurlardan dəyişməklə əhəlini sakitləşdirməye çalışırlar. Mənim fikrimcə, bu yanlış yanaşmadır və bu yolla iqtisadi böhranın qarşısını almaq mümkün olmayacaq. Bir zamanlar Azərbaycan fəxrlə qeyd etdiyi iqtisadi göstəricilərə görə, indi biz dünya üzrə ən aşağı səviyyəyə düşmüştik. ÜDM-in 4,5 faiz azalma- si dən yuxarıda ən pis göstəricilərdən biridir. Rəsmi inflyasiya hər zaman 1,5-2 faiz olsa da, bu il iki rəqəmlidir, 10,8 faiz qəbul olundu. Lakin 6 ayın yekunlarına həsr olunan iclasda bu problemlərdən dəyişmədi".

□ Nərgiz LİFTİYEVA



Amerika dağılır, Bəxtiyar müəllim isə yatır

Zamin HACI
zaminhaci@gmail.com

Bakıda vəkil bürosunda işləyən bir dostum var. Deyir müdərimiz əlləm-qəlləmin yekəsidir, elemədiyi fırıldaq qalmayıbdır. Təsəvvür edin, bir dəfə bunlar bir qatili müdafiə etməli olublar, həmin adam qayını, qaynanasını tüfənglə vurub öldürübmiş, qaynatmasını yaralayıbmış, qaynı arvadına da deyib ki, səni öldürəcəyəm, gülləsi qurtardığından öldürə bilməyib. Arvadının başına isə necə oyun açıbsa yazıq qadın özünü yandırıb, qonşular söndürməsə oləcəkmiş. Bizim şəhər isə bu tip haqda məhkəmə vasatında qeyd edibmiş: "Bu insan bütün ömrünü xoşməramlı işlərə sərf edib. Ömründə heç kəsə güldən ağır söz deməyib. Hami onu xoş rəftarlı, mədəni insan kimi tanır" və sairə. Ancaq hakim ondan bic imiş, bu tərifnaməni qəbul eləmir. Bu zaman vəkil vali tərsinə çevirib təzə vəsətətlər qaldırır, orda yazır: "Müdafisi elədiyim şəxs ruhi xəstədir, psixoloji problemləri vardır, dəlidir. Bunu bütün qohum-əqrəbəsi, nəslə də dəlidir. (Haradansa bu haqda saxta sənədlər də düzəldib işə əlavə edirmiş - Z.H.) Hamısı Maştagada dispanserde qeydiyyatdadır. Bu, qarşısına kim çıxsa onunla dalaşırımsı" və sairə.

Bunu niyə yazdım? Mənəcə, həmin vəkil əsl azərbaycanlıdır, hakimiyət sistemimizə ən uyğun adamdır. Axi bizim yapıştıqları da tez-tez vali dəyişirler, ağıla gelməyen yalanlar quraşdırırlar. Misal üçün, neftin baha vaxtında manat guya dünyanın ən möhkəm valyutası idi, hətta xaricilər deyirdilər pulunu gətirin, manata çevirin. Bill Qeyts bunun künjünə düşüb 55 milyard dollarının hamısını manata çevirib "Zaminbank" a qoymuşdu. İndi isə kasıbçılıqdır, deyirlər neftdən gözümüzü çəkmışik, kend təsərrüfatını inkişaf etdiririk.

ABŞ-da hansısa senator bunları əleyhinə bəyanat verəndə Amerika düşmən elan olunurdu, Bəxtiyar müəllim öz qəzetəsində az qala Obamanın yeddi arxa dönenini Keniyadakı qəbirdən (bəlkə də aslan qarnından) çıxarıb "Azərbaycan" nəşriyatının böyründə Çembərəkənd qəbristanlığının divarına söykəyib üzlərinə tütürdü. Ancaq sonra Amerika ilə münasibət bir balaca düzəldirdi, hansısa rəhbərimiz Nyu Yorkda gəzməyə dəvət alırdı, bu zaman isə ABŞ-Azərbaycan münasibətləri "Əsrin diplomatik qardaşlığı" adıyla tərənnüm edildi. Kefin istəsə bunu oynaq diplomatiya, çəvik xərici siyaset saymaq olar.

Yeri gelmişkən, təzəlikcə orda konqresmen Smit müəllim yenə köhnə palan içi töküb, deyir Azərbaycana qarşı sanksiya tətbiq olunmalıdır. Təessüf ki, ölkəmizdən buna cavab gözə dəymir. Deputatlar hardasa arxalarını güne verirlər. QHT sektorunu mədə-bağışsaq sənayesində şəffaf yeyinti koalisyonu seçkilərinə məşğuldur. Başqa hurrey-patriotlarımız da hansısa cəhənnəmə yoxa çıxıblar. Bəs Smitin cavabını kim verməlidir? Özü də adam yanılıb töküür, ortada Amerikani ifşa edən, orda insan haqlarının pozulmasını sübut edən qaynar xəbərlər el yandıran bir məqamda! Son günlər Amerikada qaralarla ağlar bir-birini qırır, neçə polis və zəhmetkeş öldürülüb. Bəs Azərbaycan niyə buna münasibət bildirmir? Mənəcə deputat Rövşən müəllimin köhnə qətnaməsi təzədən tapılıb ortaya qoyulmalıdır: polislərin zənciləri, zəncilərin də polisləri öldürməsinə görə Azərbaycan ABŞ-a sanksiya tətbiq etməlidir. Barack Obama Zuğulba çimərliyinə həsrət qalmalıdır!

Sonda onu da qeyd edim ki, Avropa futbol çempionatında Portuqaliyanın qalib gəlməsi SOCAR-in tur-nirə sponsorluğu ilə sıx bağlıdır. Çünkü bizim diplomatik uğurlarımızdan biri vaxtılı Portuqaliyada, Lissabonun Sammit şəhərində qazanılmışdır! Düzü ya-dımda qalmayıb nə uğur idi, ancaq nəsə cəox zırrı uğur idi, millətimiz uzun müddət bilmirdi həmin uğuru hara yerləşdirsin, çünki respublikaya siğışmırı.

Son günlərdə Azərbaycan uğrunda güclərinin maraqlarının toqquşduğu bir daha müşahidə olunur. Bunu ötən həftə ölkəmizlə bağlı qəbul edilen iki mühüm qərardan anla-maq çətin deyil. Əvvəlcə iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi imzalandı. Ardınca Azərbaycan prezidentinin də qatıldığı NATO-nun Varsava sammitində ərazi bütövlüyüümüzün dəstəklənməsi ilə bağlı önəmlı qərar qəbul edildi.

İki nüfuzlu beynəlxalq qurumun Azərbaycanla bağlı atlığı son addımlar Rusiya faktorunu yenidən öne çıxarıb. Səbəb də şimal qonşumuzun hər iki qurumla münasibətlərinin üreka-can olmamasıdır.

Lakin politoloq Elxan Şahinoğlu hesab edir ki, ölkə iqtidarı-nın yürütdüyü hazırlı siyaset Rusiyada qıcıq oyatmağa əsas vermir: "Azərbaycan NATO və Avropa İttifaqı ilə əməkdaşlıq edir. Ötən həftə ittifaq Azərbaycanla bağlı çərçivə sazişini ratifikasiya etdi. Bu çox müsbət hal oldu. Avropa Birliyi ilə münasibətlərin dərinleşməsini bu sənəd bir daha özündə ehtiva etdi. Bir neçə gün öncə ölkə başçısı NATO tədbirində iştirak etdi. Bütün bunların Rusiyada qıcıq oyadacağını düşünmürəm. Çünkü Azərbaycan Avropa İttifaqına, NATO-ya üzv olmaq hədəfini qarşıya qoymayıb. Bundan əlavə, Azərbaycan ittifaqla assosiativ anlaşma da imzalamayıb. İmzalasa belə, Rusiya tərəfdən problem yaranmadı. Hazırda strateji sənədin üzərində iş gedir. Bu xeyli müd-dət vaxt aparacaq. Azərbaycanın Əfqanistanda sülhməramlı qüvvələri var. Rusiya bundan da qıçılınır. Çünkü Əfqanistan məsələsində NATO ilə əməkdaşlıq edir. Azərbaycan isə NATO-nun əsas ölkələrindən olan

Azərbaycan uğrunda reqabet qızısır

NATO və Avropa Birliyi ilə əməkdaşlığı gücləndirən Azərbaycan Kremlin qəzəbinə gələ bilərmi? **Ekspert:** "İllərdir Rusiya amilini nəzərə alırıq, amma..."



Türkiyə ilə strateji müttefiqdir. Üç aydan bir telimlər keçirilir. Şimal qonşumuz bundan da narahat deyil. Çünkü yaxşı bilirlər ki, Türkiyə ilə qardaş ölkəyik. NATO ilə əməkdaşlığıımız daha çox ordu-muzun bu qurumun standartlarını uygulandırılması məqsədini daşıyır. Dövlətimiz Rusiyadan milyardlarla silah alır. NATO və Avropa Birliyinə üzv olmağa çalışır. Əgər kənd təsərrüfatı mallarını satmaq istəyiriksə, münbit bazarlar tapşırıq. Rusiya bazarı buna kifayət etmir. Hətta süni manələr yaradılır. Avropa bazarına çıxmayıq. Bunun üçün isə Avropa Birliyi ölkələri ilə yaxın münasibətlərimiz olmasına çox vacibdir. Çərçivə sazişinin böyük əhəmiyyəti olacaq. Qarşılıklı zamanlarında Azərbaycanın əsas hədəfi Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdır. Bu-

nun Rusiya ilə münasibətlərə də təsiri olmayacağı. Kreml üçün NATO-ya üzv olmaq, yaxud üzv olmağı qarşıya məqsəd qoymaq qıcıq oyadır. Yaxınlarda NATO Gürcüstəndə hərbi telimlər keçirdi. Amma Azərbaycan buna qoşulmadı. Rusiya amili burada nəzərə alındı. NATO ilə əməkdaşlıqda Azərbaycan daim Rusiya amilini diqqətdə saxlayır. Nəticədə də aparılan siyaset şimal qonşumuzda qıcıq oyatır. Əsində Rusiya nə düşünər deyə, addımlarımızı atmağı da doğru hesab etmirəm. Çünkü belə olduqda, Rusiyada nədənse qorxduğumuzu düşünüb, üzərimizə daha çox gəlirlər. İlərdir Rusiya amilini nəzərə alırıq, amma onlar Qarabağ problemi həlli istiqamətində müsbət addımlar atmayıblar. Çox həssas dövr yaşayırıq. Rusiya amilini nəzərə almağa məcburiyət. Cəmiyyətimizin içərisində böyük ümidi var ki, Rusiya Qarabağ münacişəsinin həllini süretləndirə bilər. Amma real olaraq, heç bir iş görülmür. Prezident Nazirlər Kabinetinin son iclasında obyektiv olaraq bildirdi ki, Azərbaycan münaqişənin mərhələli həllində maraqlıdır. Amma bunu Rusiya istəyirmi? Mənəcə, çətin sual budur".

□ Cavanşir Abbaslı

"Demokratiya besiyi" ndə irqçılıyin kökü niyə kəsilmir?

Qabil Hüseynli: "ABŞ-da ən kriminallaşmış təbəqə qaradərili insanlardır..."

ABS-da polis özbaşnalığına qarşı kütləvi etirazlar səngimir. Polislerin kütləvi qətlinin baş verdiyi Dallasda (Texas ştatı) yüzlərle insan şəhər küçələrinə çıxaraq qurbanları tez-tez qaradərililər olan asayış keşikçiləri tərəfindən yersiz güz tətbiqinə qarşı etiraz ediblər. Nümayiş afroamerikalıların hüquqları uğrunda mübarizə aparan "Black Lives Matter" hərəkatı tərəfindən təşkil edilib.

Ümumiyyətə, ABŞ-da irraqlıyin kökü çox qədim tarixə gedib çıxır. Xüsusi də burada hər zaman qaradərililər diskriminasiyaya məruz qoyulur. Amerikada 2009-cu ildə də Oskar Grant adlı qaradərili amerikalı Oklend şəhərində ağırlı polis tərəfindən vurulduğundan sonra ölkədə etiraz aksiyaları baş vermişdi. Ölkədə qaradərililərin hüquqları uğrunda mübarizə isə öten əsərin 60-ci illərində şiddetlənib. Martin Lüter Kingin qaradərililərin səsvermə, irraq ayrı-seçkililiyi qarşı, eləcə də iş və digər hüquqlarla bağlı apardığı mübarizə uğurla neticələnib. 1964-cü ildə "Yurdaş haqları Qanunu" və 1965-ci ildə isə "Səs hüququ" qəbul olunub.

1968-ci ildə Kingin ölümündən sonra Amerikada irraq ayrı-seçkililik mövzusu bir xeyli-



Qabil Hüseynli

Onları da böyük əksəriyyət qaradərililərdir. Bəli, Amerika qaradərili idmançıları, müsələqilər ilə fəxr edir. Ancaq çox təessüflərə olsun ki, bəzi qaradərililər küçələrdə ictimai asayışı pozanları kimi de məşhurdurlar. Son günlər polis iki qaradəriliini cinayet başında gülleleyib. Buna cavab olaraq, snayper tipli silah elə keçirən qaradərililər isə 5 polisi öldürüb. Bu da danılmazdır ki, qaradərililər və ağırlılar arasında müyyən bir baryer var. Ancaq tərixe nəzər salsaq görərik ki, bu misal üçün, 30 il bundan öncə-

dən çox fərqlidir. 30 il önce Boston əyalətində qaradərili, ağırlılinin mindiyi avtobusdan istifadə edə bilməzdi. Bu gün isə demək olar ki, Amerikada irraqlı tamamilə aradan qaldırılıb".

Politoloq görə, əger ölkəde qaradərili insan prezidentdirse, prezident administrasiyasının içərisində xeyli qaradərili insan varsa, deməli onlara insan hüquqları çərçivəsində hörmət qoyulur: "Onların normal konstitusion hüquqları hakimiyyət tərefində qorunur. Ümumiyyətə, hesab edirəm ki, qaradərili insanlar asanlıqla ipə-sapa yatan deyilərlər. Bu insanlar həmçinin, hər hansı bir işdə çalışmayı da sevmirlər. İstəyirlər ki, hökumətdən müavinət alsınlar. Mənəcə, ağırlı polis işçisi durduğu yerde başına iş açıb qaradəriliనi gülleləməz. Bu işlərin hamısı araşdırılır. Araşdırmanın sonra polisin haqqında xüsusi sərəncam çıxarılır. O ya həbs edilir, ya da tam bərəət qazanaraq yenidən işinə bərpa edilir. Tədqiqatlar göstərir ki, polislər adətən qaradəriliini cinayet başında tutub, təslim ol çağırışından sonra silaha əl atmaq məcburiyyətində qalıblar. Nyu-Yorkda elə yerlər var ki, saat 8-dən sonra tam olaraq qaradərililərin nəzarətində olur. Onlara polis nəzarət edə bilmir. Bu kimi cinayətkarlar qaradərililərin arasında çoxdur. Hadisələr də məhz bu səbədən baş verir".

□ Əli RƏIS

4 günlük aprel müharibəsi zamanı yaşanan ve aylardır komada olan qəhrəman tankçımız Rəhim Tağıyev srağagün dünyasını dəyişdi - üç azyaşlı övladını xalqa əmanət etməkla. Beləcə, milləti 22 illik möglubiyət sindromundan qurtaran aprel hərbi uğuru üçün canını fəda etmiş igid döyüşçülərimizin sırası daha bir nəfər artı.

Cəmi şəhidlərimizin yeri behiştlik olsun, Vətən əlbəttə ki, onların ciyində ucalır. Elə güclü diplomatiya da hərbi uğurlardan, qüdrətli ordu və hərbi sənəbdən qüvvət alır - bir şərtlə ki, bu sahə peşəkarların öhdəsinə olsun.

Əfsus ki, üstündən 3 aydan çox ötməsinə baxmayaraq, aprel zəferini hələ ki, maddiləşdirə, yeni onu diplomatik müstəviyə keçirə bilməmişik, halbuki, həmin blits-uğur diplomatlarımıza gözəl bir kart-balanş verib. Kart-balanşdan istifadə olundum, olunurmuy? Doğru, Azərbaycanı istəmeyən qüvvələr güclü, amma və lakin özümüzən asılı şeylər de az deyil.

"Bizim üçün narahatediciliq məqam odur ki, Azərbaycanın hərbi üstünlüyünü diplomatik yolla əvəzləməyə çalışırlar. Bu yolverilməzdir. Burada diplomatlarımız daha sərt mövqedən çıxış etməli, torpaqlar azad olunmayıncı, Azərbaycanın ikinci dəfə hərbi əməliyyatlara başlayacağı mesajı beynəlxalq aləmə verilməlidir". Belə bir fikir Dağlıq Qarabağ məsələsində mövqeyi mötəbər sayılan poli-



şəhidlərimizin qanı batmasın, ruhu narahatlıq keçirməsin! Şəhid anasının, şəhid atasının ürəyindən keçməsin ki, hər şey öz köhnə axarına qayıda-qadisa, o zaman övladımız həyatını niyə qurban verirdi?

Bundan ötrü lazımdısa, lap xarici işlər naziri dəyişməlidir. Bəlkə doğrudan da bunun vaxtı çatıb. Diplomatimiz ordumuzla ayaqlaşsa bilmişə, niyə olmasın ki? Axi, fakt faklında qalır ki, Azərbaycan Silahlı Qüvvələri işgalçi ordunu hər cəhətcə üstələyir. Bunu düşmən tərefi də deyir, erməni ekspertləri də etiraf edirlər ki, Azərbaycan ordusu itənilən an müharibəni başlayıb onu uda bilər.

Mühəribəni udduq, hərbçi-zabitlərimiz öz işini

Bu, indi tekce ölkə başçısının, Ali Baş Komandanın problemi deyil, on əvvəl diplomatik korpusumuzun borcudur. Diplomatimiz öz fealiyyətini bire-bəs gücləndirməlidir. Diplomatik həmlələrimizi daha kəsərlə və effektli eləmək üçün eyni zamanda Azərbaycanın demokratik imicini barədə düşünmək gərekdir.

Diqqət edin, aprel savaşında uduzan Ermənistandır, amma sanki on çox diplomatik fəaliyyət göstərən də odur - düşmən təref. Ermənilər bununla aşıq-aydın bizim hərbi üstünlüyümüzdi diplomatiya ilə tarazlaşdırmağa, guya ki, heç nə baş vermediyi təəssüratını yaratmağa və beləliklə də, işğal rejimi saxlamağa səy edirlər.

Qəlebə üçün muhəribə mesajı

Və ya hərbi uğuru diplomatik zəfərə necə çevirməli?

toloqlardan birinin - Eldar Nəmazovun qəzetimizə son müsahibəsindəndir.

Məsələ də ondadır ki, diplomatiyamız hərbi sahədəki potensiala adekvat potensial ortaya qoymalıdır. Lap dəqiqi, dövlətin hərbi strategiyasını uğurla tamamlamağı bacarmalıdır -

sinxron şəkildə, permanent olaraq. Sual da bundan ibarətdir ki, ordumuz cəbhədə status-kvonu xeyrimə dəyişdi, bəs diplomatiyamız danışçıqlarda status-kvonu dəyiş, silahlı qüvvələrimiz kimi, "diplomatik əzələ" göstərə bildimi?

Hələ ki, cəmiyyət gözənləndirdədir. Hələ vaxt var, şans itirilməyib. Aprel uğurunu diplo-

matik uğura transfer eləmək isə ilk növbədə ona görə vacibdir ki, Azərbaycan xalqı yenidən ruh düşkünlüyünə, bədbinliyə düşməsin, ümidsizliyə qapılmasın, böyük və həllədici savaşda onun qəlebəyə inamı sarsılmamasın, ordumuzun qəlebə əzmi oləziməsin. Nəhayət, aprel zəfərimiz sıfırlanmasın,

gördü, amma onu qısa zamanda siyasi qəlebəyə çevirmək var. Bu isə yenə de çevik diplomatiyanın işidir. Xüsusən də aprel olaylarından sonra şərtlər və şərait diktə edir ki, Azərbaycan diplomatik özü-nümüdafiə mövqeyindən çıxın və həmişə diplomatik hücum taktikası izləsin.

Ancaq nəsə baş verib axı. Azərbaycan əsgəri işgalçuya yaxşıca qulaqburması ilə birgə xəbərdarlıq mesajı verib. Özü də təkcə ona yox, elə havadarlarına da. Ürəkli olaq və danışçılar masası arxasında ordumuzun nəfəsini hiss edək...

□ Zahid SƏFƏROĞLU

Ermənistanda qızıl qalmaqallı

"On tonlarla Qarabağ qızılı hara aparılıb və harada yoxa çıxıb?"


Hələ 2009-cu ildə Aleksey Baliev adlı müəllif "Stoletie" elektron nəşrində dərc edilmiş yazısında Dağlıq Qarabağ münaqişəsinin bu ərazinin təbii ehtiyatları və transitz üstünlükleri ilə bağlı olduğuna diqqət çekmişdi. Məraqlıdır ki, həmin yazida Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən A.Baliev Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə 30 erməni qızılçixarma şirkətinin fəaliyyət göstərdiyinə diqqət cəlb edirdi. Yenə onun məlumatına görə 2001-2008-ci ilda təkəc bir şirkət 16 ton, 2008-ci ilda isə 4 ton qızıl çıxarımdı. Yazida qeyd edilirdi ki, Dağlıq Qarabağda aşkar edilmiş və eksəriyyəti de sənaye əhəmiyyətinə malik 155 təbii ehtiyat mənbələri, o cümlədən 5 qızıl mədəni, 6 civə, 2 mis, 1 qalay, 1 sink, 14 təbii elvan daş, 9 gips, 4 mərmər-tuf, 10 mineral su, 7 müalicə - palçıq qaynağı və s vərdir. Dağlıq Qarabağda neft ehtiyatlarının da kəşf edilməsi ehtimalının Ermənistandan xeyli yüksək olduğunu bəhs edildi.

Tranzit imkanlarına gəldikdən isə Dağlıq Qarabağ ərazisinin Türkiye və İranla tranzit əlaqələri baxımından, habelə beynəlxalq neft-qaz kəmərlərinin keçməsi baxımından da ən əlverişli məntəqə olduğu qəbul edilir. Təhqiqata cəlb edilən maraqlı faktlardan biri hələ keçən əsrin 60-70-ci illərində Dağlıq Qarabağdan keçməklə Bakı-Ermənistan-Naxçıvan neft kəmərinin layihəsinin xatırladılmasıdır. 2016-ci ilin martında yuxarıda adı çəkilən A.Baliev "Qarabağ əhalisi qızıl üstündə gəzir" başlıqlı başqa bir yazılarında hələ 60-70-ci illərdə bələ planların olmasını qeyd edərək, lakin Ermənistən rəhbərliyinin hələ o vaxt bu planların vaxtı çatmadığına SSRİ rəhbərliyini inandıra bildiyini yazır-

dı. Baliev qeyd edir ki, bu siyasi səbəblərlə bağlı olub.

Hələ SSRİ dövrü mənbələrinin görə hazırlaşmışdır. 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 660000 ton qurğuşun və digər metal ehtiyatları var.

Bu məlumatlarda diqqət cəlb edən məqamlardan biri Kəlbəcər və Laçın 1250 ton qızıl ehtiyatlarının olması və həzirdə burda hər il tonlularla belə qızılın hasil edilməsidir. İştər-istəməz Qarabağa dair təklif edilən sülh layihələrində məhz Kəlbəcərin və Laçının qaytarılması nəzərdə tutulur.)



Onu da nəzərə almaq lazımdır ki, Laçına münasibətdə bu məsələ Qarabağ ermənilərinin Ermənistənla birbaşa əlaqəyə malik olması zərurəti ilə əsaslandırırsa, Kəlbəcərin azad olunmasının nə üçün, həm də bütünlükə sonrakı saxlanmanın izahı ümumiyyətə yoxdur. (Qeyd edək ki, layihələrdə Laçının 13 kəndi istisna olunmaqla digər hissələrinin qaytarılması nəzərdə tutulur.)

Sonradan bu mövzunu davam etdirən təhqiqat aparan erməni və rus təhqiqatçı-

ları fransız mənbələrinə əsaslanaraq Dağlıq Qarabağa gətirilən qızıl hasilatı avadanlığının bütünlükə Rusiya və Fransa mənşəli olmasına, fəaliyyət göstərən şirkətlərin de həmin olkələrə məxsusluğuna diqqəti cəlb edirlər.

Konkret müəssisələrin - məsələn "GeologixGroup" - və digər müəssisələrin və sahibkarların adları çəkilir və bunun həmin ölkələrin rəsmi dairələrinin xəberi olmadan edildiyinin qeyri-mümkün olduğunu vurgulayırlar. Bəzi müəlliflər

meydana çıxan hərbi-siyasi böhran kontekstində Qarabağ qızılı mövzusu yenidən aktuallaşdırıldı.

Erməni KİV-ləri aprel döyüsləri başlayan kimi qondarma "DQR"ın baş naziri Araik Arutunyanın başçılığı ilə hərbi teyinatlı xüsusi bank hesabı açılmasına diqqət çəkdi. Məsələn, "Plyus 3-cü qüvvə" qəzeti yazdı ki, "bu hesabın şübhəli şəkildə operativ, elə aprelin 2-i günü elan edilməsinin özü bəzi düşüncələrə yol açır. Birincisi, cəbhədə ilk atəş açılan kimi həm hesabın açılması, həm də dərhal maliyyə daxil olmaları barədə məlumatların verilməsinə başlanmasından belə bir netice çıxarıldı ki, döyüslər barədə DQR rəhbərliyi əvvəlcədən bilirdi. Bununla işarə edilir ki, bu o halda mümkün ola bilərdi ki, erməni tərefi özü bu əməliyyatı planlaşdırılmış və məqsədə varlı erməni diasporundan pul qopartmaq olub. Lakin plan baş tutmayıb. Cəmi 10 milyon dollar yığılib. Erməni şərhçiləri bunu erməni diasporu, Ermənistən və Dağlıq Qarabağ ermənilərinin hakim rejimə və bu tipli dövlətçiliyə etibarının və etimadının, ümumiyyətlə DQR avantürasının gələcəyinə inanın itməsi kimi dəyərləndiriblər və Ermənistən Respublikası və qondarma DQR rehberliyinə rəsmi sorğularla müraciat ediblər:

Hesab edirik ki, Dağlıq Qarabağın və onun təbii sərvətlərinin həqiqi sahibi olan Azərbaycan xalqının işgalçi, quldur və oğrularla bu suali verib cavabı da, sərvətlərimizi də alacağı bir gün mütləq olacaqdır. Olmalıdır da.

□ Vəqif HÜSEYN

Manatla bağlı vəziyyət yenə kritikdir. Öksər ekspertlər bildirirlər ki, manatı ilin sonuna dək indiki səviyyədə saxlamaq qətiyyən mümkün olmayacaq. Əksinə, manat yenidən və kəskin şəkildə ucuzaşma ehtimallarını saxlayır. Ekspertlərin fikrincə, milli valyutanın değer itirməsini önləmək üçün bəzi addımlar atla bilər. Ancaq bu mexanizmlərin olmaması devalvasiya narahathığını bir qədər də artırır.

Ekspert Əkrem Həsənov məsələ ilə bağlı müsavat.com-a açıqlamasında bildirib ki, ümumən ən yaxşı halda, manatın indiki məzənnəsini ilin sonuna kimi saxlamaq mümkün olmayacaq: "Yəni indi məzənnəne 1,55-dir-sə, ən yaxşı halda, 170-ə ki-mi gedib çıxacaq. Mərkəzi Bank və Maliyyə Bazalarına Nəzarət Palatası normal adımlar atarsa, manat nisbətən az dəyer itirə bilər. Ola bilər ki, vəziyyət bundan da pis olsun, dollar iki manatı da vurub keçsin. Bu ehtimal da var və böyükür. Əger tedbirler görülməsə, belə də olacaq. Manatla bağlı proqnozu altı aylıq vererdim, üç ay ərzində ola bilər ki, məzənnəni zorla saxlasınlar. Altı ay ərzində isə saxlamaq mümkün olmayacaq. Birinci, Amerikanın Federal Ehtiyat Sistemi dollar kredirleti üzrə faiz dərəcəsini bu il mütləq artıracaq. Bu, dolların dünyada bahalaşmasına gətirəcək. Digər tərəfdən də ilin sonuna neftin qiymətinin yenidən azalması ehtimalı çıxdır. Çünkü həm Səudiyyə Ərəbistanı, İran, hətta Amerikan özü də neft hasilatını artırır. Bizdə isə əksinə, neft hasilatı azalır. Dollar gelirlərimizin həcmi də azalacaq, dollar azalacaq. Manatın ucuzaşacağının əsas sebəblərindən biri budur ki, Azərbaycan iqtisadiyatında ciddi milli valyuta kütlesi azdır. Mərkəzi Bank

get-gedə onu artırır, banklara kreditlər vermək yolu ilə bunu artırır. Bu proses mütləq davam edəcək. Kreditlərin verilməsi zamanı isə onların bir hissəsi dolların alışına gedəcək. Bu halda Mərkəzi Bank və Palata addımlar atla bilər ki, devalvasiya çox kəskin olmasın. Onlar Mərkəzi Bank tərəfindən banklara verilən kreditlərin təyinati üzrə xərclənməsinə tam nəzarət etməlidirlər. Banklar manat kreditlərini dollar alışına almırlar. Alırlar ki, kredit versinlər, biznesə, ölkə iqtisadiyyatının inkişafına kredit ayırsınlar. Amma çox zaman reallıqda belə olmur. Kreditlərdən təyinati üzrə istifadə etmirlər. Mərkəzi Bank və Palata buna nəzarəti gücləndirməlidir. Hazırda belə nəzarət sistemimiz yoxdur. Bu, olsa, edə bilsələr, devalvasiya elə də güclü olmaya bilər".

Ekspert Qubad İbادoğlu isə nüfuzlu "Bloomberg" agentliyinin növbəti dəfə Azərbaycan manatına həsr olmuş yazısından danışır: "Yazida iddia olunur ki, neft ucuzaşandan sonra Azərbaycan iqtisadiyyatı dollara olan tələbatı ödəye bilmir. Vəziyyət getdikcə pisləşməkdədir. Son 11 ilde ilk dəfə 2015-ci ilde cari əməyiyyatlar balansında kəsir yaranan tədiyyə balansı, son 13 ilde ilk dəfə bu ilin mart ayından başlayaraq 3 ay dalba-



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Aprel döyüslərindən sonra Dağlıq Qarabağla bağlı status-kvonun saxlanmasının mümkünüzlüyü bir mənəni olaraq qəbul edilib. Sözsüz ki, beynəlxalq təşkilatların və aparıcı dünya dövlətlərinin Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində hərəkətə keçməsi məhz ciddi itki'lərə səbəb olan son döyüslərin məntiqi nəticəsidir.

Uzun illərdir "ölü qurum" aqarılıq Minsk Qrupunun həmsədrləri son aylarda fəallığı nezəreçarpan dərəcədə artırıblar. İyulun 12-de Vyanada ATƏT-in Minsk Qrupunun üzvlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair növbəti müzakire aparılacaq. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində bu barədə yazıb. (APA) Diplomat qeyd edib ki, Minsk Qrupunun üzvləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşün neticələri və gelecek adımlar barədə müzakirelər aparacaq. Artıq vəziyyətin kritikliyini "turist" statusu almış həmsədlər də anlayır və ona görə də davamlı şəkildə Qarabağ müzakirələri aparmaqla, görüşlərin baş tutmasına nail olmaqla ikinci fəlakətli hərbi toqquşmaların qarşısını almağa çalışırlar.

Elə Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da heç vaxt olmadığı şəkildə Qarabağ məsələsinə diqqət ayırmaya başlayıblar. Ötən həftə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsini müzakirə etdilər. Məhz bundan sonra Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycana səfərini planlaşdırmağa qərar verib və güman ki, bu səfərdə Qarabağ tənzimlənməsi ilə bağlı deťallar da müzakirə olunacaq.

Rəsmi Bakının mövqeyi isə dəyişməzdır. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Son 3-4 ay ərzində tarixdə danışılarda görünməmiş fealiyyət edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüdü. Bununla onlar özlərini güllünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana dələzimdir. Aprel hadisələri göstərdi ki, Ermənistən texribatçı əməllərini davam etdirərse, vəziyyət deyişə bilər. Həmsədlər Ermənistənə təzyiq göstərməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həlli variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT Ermənistənə təzyiq göstərməlidir". İlham Əliyev qeyd edib ki, aprel ayında Ermənistənə texribatının qarşı alınıb, 2 min hektar ərazi azad

edilib. Xatırladaq ki, Azərbaycan prezidenti ötən həftə reallaşan NATO-nun Varşava Sammitində də erməni işğalına diqqəti çekmişdi. "Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir", - deyə ölkə başçısı Qarabağ məsələsinin həll yolunu göstərmişdi.

Əslində NATO-nun yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi çox mühüm hadisədir və işgalçı Ermənistan faktiki olaraq dala dırənmiş vəziyyətdədir. Lakin bu da var ki, Ermənistanda Qarabağ məsələsində güzəşt gedilməsini mümkünüsüz sayan kifayət qədər qüvvələr var. Hakimiyətin çoxgedişli oyunları da dəha çok vaxtin uzadılmasına xidmət edir. Ancaq qeyd etdiyimiz kimi, beynəlxalq aləm proseslerin danişıqlar masasından hərb müstəvisinə keçməməsi üçün ən müxtəlif cədhələrdə bulunurlar.

ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistən prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Varşavadakı görüşündən sonra amerikalı həmsədr Ceyms Uorlik özünün "Twitter" səhifəsində maraqlı qeydlərini bölmüşdü. Onun sözlərinə görə, baş tutan görüşlərdə tərefələr məhərəbə yolu qəbul etmediklərini vurğulayıb. Düzdür, Azərbaycan istənilən yolla torpaqlarını azad etməye qadir olduğunu dəfələrlə vurğulayıb. Vaxtılıq bu beyanatlar nəinki beynəlxalq qurumlar, hətta işğalçı ölkə tərefindən ciddi qəbul olunmurdu, aqredək dördgönlük məhərəbə zamanı ordumuzun düşmənə vurduğu zərbə rəsmi Bakının bəyanatlarına münasibətə dəyişdi. Lakin Sankt-Peterburq görüşündən sonra Azərbaycan hakimiyətinin məhərəbə ritorikasını arxa plana keçirdiyi, dəha çox sülh yolu ilə həlle üstünlük verdiyi də nəzərə çarpan detallardandır.

Bəzi müşahidələr isə onu deyir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə il öncə tətbiq olunan "xalq diplomatiyası" yenidən geri qayıdır. Qeyd edək ki, "xalq diplomatiyası" dövlətin xarici siyasetinin formalşamasında və həyata keçirilməsində ictimaiyyət nümayəndələrinin və vətəndaş cəmiyyətinin ayrı-ayrı subyektlərinin iştirakını nəzərdə tutur. Bu mənada on illərdə məhərəbə şəriatinde olan Ermənistən və Azərbaycan arasında gərginliyin aradan qaldırılmasında bu temas-

edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti ötən həftə reallaşan NATO-nun Varşava Sammitində də erməni işğalına diqqəti çekmişdi. "Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir", - deyə ölkə başçısı Qarabağ məsələsinin həll yolunu göstərmişdi.

Əslində NATO-nun yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi çox mühüm hadisədir və işgalçı Ermənistan faktiki olaraq dala dırənmiş vəziyyətdədir. Lakin bu da var ki, Ermənistanda Qarabağ məsələsində güzəşt gedilməsini mümkünüsüz sayan kifayət qədər qüvvələr var. Hakimiyətin çoxgedişli oyunları da dəha çok vaxtin uzadılmasına xidmət edir. Ancaq qeyd etdiyimiz kimi, beynəlxalq aləm proseslerin danişıqlar masasından hərb müstəvisinə keçməməsi üçün ən müxtəlif cədhələrdə bulunurlar.

ABŞ dövlət katibi Con Kerri

Azərbaycan və Ermənistən prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Varşavadakı görüşündən sonra amerikalı həmsədr Ceyms Uorlik özünün "Twitter" səhifəsində maraqlı qeydlərini bölmüşdü. Onun sözlərinə görə, baş tutan görüşlərdə tərefələr məhərəbə yolu qəbul etmediklərini vurğulayıb. Düzdür, Azərbaycan istənilən yolla torpaqlarını azad etməye qadir olduğunu dəfələrlə vurğulayıb. Vaxtılıq bu beyanatlar nəinki beynəlxalq qurumlar, hətta işğalçı ölkə tərefindən ciddi qəbul olunmurdu, aqredək dördgönlük məhərəbə zamanı ordumuzun düşmənə vurduğu zərbə rəsmi Bakının bəyanatlarına münasibətə dəyişdi. Lakin Sankt-Peterburq görüşündən sonra Azərbaycan hakimiyətinin məhərəbə ritorikasını arxa plana keçirdiyi, dəha çox sülh yolu ilə həlle üstünlük verdiyi də nəzərə çarpan detallardandır.

Bəzi müşahidələr isə onu deyir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə il öncə tətbiq olunan "xalq diplomatiyası" yenidən geri qayıdır. Qeyd edək ki, "xalq diplomatiyası" dövlətin xarici siyasetinin formalşamasında və həyata keçirilməsində ictimaiyyət nümayəndələrinin və vətəndaş cəmiyyətinin ayrı-ayrı subyektlərinin iştirakını nəzərdə tutur. Bu mənada on illərdə məhərəbə şəriatinde olan Ermənistən və Azərbaycan arasında gərginliyin aradan qaldırılmasında bu temas-

edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti ötən həftə reallaşan NATO-nun Varşava Sammitində də erməni işğalına diqqəti çekmişdi. "Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir", - deyə ölkə başçısı Qarabağ məsələsinin həll yolunu göstərmişdi.

Əslində NATO-nun yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi çox mühüm hadisədir və işgalçı Ermənistan faktiki olaraq dala dırənmiş vəziyyətdədir. Lakin bu da var ki, Ermənistanda Qarabağ məsələsində güzəşt gedilməsini mümkünüsüz sayan kifayət qədər qüvvələr var. Hakimiyətin çoxgedişli oyunları da dəha çok vaxtin uzadılmasına xidmət edir. Ancaq qeyd etdiyimiz kimi, beynəlxalq aləm proseslerin danişıqlar masasından hərb müstəvisinə keçməməsi üçün ən müxtəlif cədhələrdə bulunurlar.

ABŞ dövlət katibi Con Kerri

Azərbaycan və Ermənistən prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Varşavadakı görüşündən sonra amerikalı həmsədr Ceyms Uorlik özünün "Twitter" səhifəsində maraqlı qeydlərini bölmüşdü. Onun sözlərinə görə, baş tutan görüşlərdə tərefələr məhərəbə yolu qəbul etmediklərini vurğulayıb. Düzdür, Azərbaycan istənilən yolla torpaqlarını azad etməye qadir olduğunu dəfələrlə vurğulayıb. Vaxtılıq bu beyanatlar nəinki beynəlxalq qurumlar, hətta işğalçı ölkə tərefindən ciddi qəbul olunmurdu, aqredək dördgönlük məhərəbə zamanı ordumuzun düşmənə vurduğu zərbə rəsmi Bakının bəyanatlarına münasibətə dəyişdi. Lakin Sankt-Peterburq görüşündən sonra Azərbaycan hakimiyətinin məhərəbə ritorikasını arxa plana keçirdiyi, dəha çox sülh yolu ilə həlle üstünlük verdiyi də nəzərə çarpan detallardandır.

Bəzi müşahidələr isə onu deyir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə il öncə tətbiq olunan "xalq diplomatiyası" yenidən geri qayıdır. Qeyd edək ki, "xalq diplomatiyası" dövlətin xarici siyasetinin formalşamasında və həyata keçirilməsində ictimaiyyət nümayəndələrinin və vətəndaş cəmiyyətinin ayrı-ayrı subyektlərinin iştirakını nəzərdə tutur. Bu mənada on illərdə məhərəbə şəriatinde olan Ermənistən və Azərbaycan arasında gərginliyin aradan qaldırılmasında bu temas-

edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti ötən həftə reallaşan NATO-nun Varşava Sammitində də erməni işğalına diqqəti çekmişdi. "Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir", - deyə ölkə başçısı Qarabağ məsələsinin həll yolunu göstərmişdi.

Əslində NATO-nun yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi çox mühüm hadisədir və işgalçı Ermənistan faktiki olaraq dala dırənmiş vəziyyətdədir. Lakin bu da var ki, Ermənistanda Qarabağ məsələsində güzəşt gedilməsini mümkünüsüz sayan kifayət qədər qüvvələr var. Hakimiyətin çoxgedişli oyunları da dəha çok vaxtin uzadılmasına xidmət edir. Ancaq qeyd etdiyimiz kimi, beynəlxalq aləm proseslerin danişıqlar masasından hərb müstəvisinə keçməməsi üçün ən müxtəlif cədhələrdə bulunurlar.

ABŞ dövlət katibi Con Kerri

Azərbaycan və Ermənistən prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Varşavadakı görüşündən sonra amerikalı həmsədr Ceyms Uorlik özünün "Twitter" səhifəsində maraqlı qeydlərini bölmüşdü. Onun sözlərinə görə, baş tutan görüşlərdə tərefələr məhərəbə yolu qəbul etmediklərini vurğulayıb. Düzdür, Azərbaycan istənilən yolla torpaqlarını azad etməye qadir olduğunu dəfələrlə vurğulayıb. Vaxtılıq bu beyanatlar nəinki beynəlxalq qurumlar, hətta işğalçı ölkə tərefindən ciddi qəbul olunmurdu, aqredək dördgönlük məhərəbə zamanı ordumuzun düşmənə vurduğu zərbə rəsmi Bakının bəyanatlarına münasibətə dəyişdi. Lakin Sankt-Peterburq görüşündən sonra Azərbaycan hakimiyətinin məhərəbə ritorikasını arxa plana keçirdiyi, dəha çox sülh yolu ilə həlle üstünlük verdiyi də nəzərə çarpan detallardandır.

Bəzi müşahidələr isə onu deyir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə il öncə tətbiq olunan "xalq diplomatiyası" yenidən geri qayıdır. Qeyd edək ki, "xalq diplomatiyası" dövlətin xarici siyasetinin formalşamasında və həyata keçirilməsində ictimaiyyət nümayəndələrinin və vətəndaş cəmiyyətinin ayrı-ayrı subyektlərinin iştirakını nəzərdə tutur. Bu mənada on illərdə məhərəbə şəriatinde olan Ermənistən və Azərbaycan arasında gərginliyin aradan qaldırılmasında bu temas-

edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti ötən həftə reallaşan NATO-nun Varşava Sammitində də erməni işğalına diqqəti çekmişdi. "Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir", - deyə ölkə başçısı Qarabağ məsələsinin həll yolunu göstərmişdi.

Əslində NATO-nun yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi çox mühüm hadisədir və işgalçı Ermənistan faktiki olaraq dala dırənmiş vəziyyətdədir. Lakin bu da var ki, Ermənistanda Qarabağ məsələsində güzəşt gedilməsini mümkünüsüz sayan kifayət qədər qüvvələr var. Hakimiyətin çoxgedişli oyunları da dəha çok vaxtin uzadılmasına xidmət edir. Ancaq qeyd etdiyimiz kimi, beynəlxalq aləm proseslerin danişıqlar masasından hərb müstəvisinə keçməməsi üçün ən müxtəlif cədhələrdə bulunurlar.

ABŞ dövlət katibi Con Kerri

Azərbaycan və Ermənistən prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Varşavadakı görüşündən sonra amerikalı həmsədr Ceyms Uorlik özünün "Twitter" səhifəsində maraqlı qeydlərini bölmüşdü. Onun sözlərinə görə, baş tutan görüşlərdə tərefələr məhərəbə yolu qəbul etmediklərini vurğulayıb. Düzdür, Azərbaycan istənilən yolla torpaqlarını azad etməye qadir olduğunu dəfələrlə vurğulayıb. Vaxtılıq bu beyanatlar nəinki beynəlxalq qurumlar, hətta işğalçı ölkə tərefindən ciddi qəbul olunmurdu, aqredək dördgönlük məhərəbə zamanı ordumuzun düşmənə vurduğu zərbə rəsmi Bakının bəyanatlarına münasibətə dəyişdi. Lakin Sankt-Peterburq görüşündən sonra Azərbaycan hakimiyətinin məhərəbə ritorikasını arxa plana keçirdiyi, dəha çox sülh yolu ilə həlle üstünlük verdiyi də nəzərə çarpan detallardandır.

Bəzi müşahidələr isə onu deyir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə il öncə tətbiq olunan "xalq diplomatiyası" yenidən geri qayıdır. Qeyd edək ki, "xalq diplomatiyası" dövlətin xarici siyasetinin formalşamasında və həyata keçirilməsində ictimaiyyət nümayəndələrinin və vətəndaş cəmiyyətinin ayrı-ayrı subyektlərinin iştirakını nəzərdə tutur. Bu mənada on illərdə məhərəbə şəriatinde olan Ermənistən və Azərbaycan arasında gərginliyin aradan qaldırılmasında bu temas-

edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti ötən həftə reallaşan NATO-nun Varşava Sammitində də erməni işğalına diqqəti çekmişdi. "Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir", - deyə ölkə başçısı Qarabağ məsələsinin həll yolunu göstərmişdi.

Təhsil naziri Mikayıl Cabbarova Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə arasında gərginlik yaşandı. Buna səbəb isə dərsliklərdir. Belə ki, respublikanın ümumtehsil məktəblərində istifadədə olan, yeni təhsil programı (kurikulum) osasında hazırlanmış 4-cü sınıf dərslik komplektlərinə dair Dövlət İmtahan Mərkəzi yekun rəy göndərib. Nazirlik isə onların iradalarının çoxunu nəinki qəbul edib, hətta bəzilərini lağla qoyub, digərlərini isə aşağılayıcı formada cavablandırıb, bir başqasına isə elə iradla da cavab verilib. Ümumilikdə Azərbaycan dili dərsliyi üzrə cəmi 72 tənqid xarakterli qeyddən 9-u qəbul edilib. Qəbul edilən iradalar isə əsasən qrammatik yönümlü olub. 4-cü sınıf Riyaziyyat fənni üzrə Dövlət İmtahan Mərkəzinin daxil olmuş yekun rəyində iradalar demek olar ki, qəbul edilməyib.

Ümumiyyətə dərsliklərə bağlı problemlər hər il meydana çıxır və ciddi müzakirə mövzusu olur. Bu problem illərdir müzakirə olunsa da, bu problemin həlli istiqamətində hər hansı addım atılmışdır.

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etiabar Əliyev dərsliklərin yazılmışında və çapında hələ də qüsurların qaldığını bildirdi: "Müşahidələrimiz göstərir ki, "normal dərslik" yazmaq təcrübəsi bizdə hələ formalaşmayıb. Dərsliklərde məzmun, üslub, redakte və korrekte xarakterli səhvlər olmamalıdır. Bilikli, dərsliklərin monitoringinin həyata keçirilməsi səlahiyyəti ölkə başçısının sərençamı ilə Dövlət İmtahan Mərkəzinə hə-

vale edilib. Dövlət İmtahan Mərkəzinin nizamnaməsində bu, açıq şəkildə göstərilib. Ancaq Dövlət İmtahan Mərkəzi dərsliklər çapdan çıxdıqdan sonra monitoring aparmamalıdır. Çox vaxt DİM-in apardığı monitoringin nəticələri çap

DİM-in apardığı monitoringin nəticələri dərsliklərin çapından əvvəl müzakirə olunub nəzəre alınmalıdır. Ola bilsin ki, o monitoring qrupunun da nöqsanları olsun. Ancaq bu nöqsanlar mütəxəssisler tərəfindən təhlil olunmalıdır. Əsas məqsəd nor-

tiv dərsliklər demek olar ki, yoxdur. Dövlət İmtahan Mərkəzinin monitoringi vakkumda qalmamalıdır. Monitoring materialları iki qurum tərəfindən analiz olunub keyfiyyətli dərsliklərin yazılımasına fokuslanmalıdır. Hesab edirəm ki, bu gün

dərslik özü də pedaqoji elm sahəsində ayrıca bir məzmuna malik olan bir sahədir və bunun da öz mütəxəssisleri var. Yeni dərsliyin tərtibi və metodik imkanları üzrə mütəxəssisler var ki, dərsliklər haqqında ən dəyərli sözü o adamlar deyr. Çünkü o adamlar mütəxəssisidər və onu bilirlər. Digər fikirlər, tutaq ki, DİM-in fikri, valideyn fikri, metbuatdan kiminsə fikri sadəcə olaraq ictimai mövqeli fikirlərdir. Çünkü DİM-in məktəblərə mərami imtahanları qəbul

raq tender də olan nəşriyyat hazırlayıb, müəllifi də özü seçib. Ona görə də bunu nəşriyyata ünvanlamaq lazımdır, Təhsil Nazirliyinə yox. Tutaq ki, riyaziyyat dərsliyinin müəllifi nəşriyyatın direktorudur. Bu iradları ona ünvanlamaq lazımdır ki, ay müəllif sən bir saat dərs deməmişən, sənin pedaqoji prosesdən, təhsil elmin-dən xəberin yoxdur, hansı cəsərətə dərslik yazırsan və bu il-lərlə də bu müzakirə, tənqid mövzusudur. Tənqid olunası kimlərdir onu düzgün tapmaq lazımdır. Burada tənqid olunası müəlliflər, o dərslikləri nəşr edən nəşriyyatlar və redaktör-lərdir. Redaktörün, müəlliflərin adlarını bəzən o adamların xəbəri olmadan elə belə yazırlar. Çünkü xəbəri olsa, axı onla-pul vermək lazımdır.

Ə.Ağayev dəlaşıq məsələlərin yalnız Təhsil Nazirliyi ilə bağlı olmadığını dedi: "Bu gün DİM-in irəli sürdüyü iddiaların xeyli əsaslar var. Dərsliklərimiz yenidən yazılımalıdır. Bunu yazan adamlar qrafika el-min, usağın yaşı xüsusiyyətini bilməli, metodik ustalığı malik olmalıdır. Dərslikləri yazan müəlliflər bir-biri ilə xəbərdar olmalıdır. Ədəbiyyat tarixlə, fizika, riyaziyyatla əlaqədə olmalıdır. DİM-nin ağılli təklifləri çıxır. Təhsil Nazirliyi də onun 20-ni qəbul etdiq nəçəsini qəbul etmişə, onu əsaslandırmalıdır. Bu, dövlət tələbi deyil. Bu, elmi-ictimai mövqeli tələb-lərdir. Mən istəməzdim ki, bu iki qurum bir-biri ilə mübahisə etsin. Hər iki qurumun təhsil, elm, pedaqogika ilə bağlı məsələləri bilənlər cəmləşib ümumi razılığa gəlsin. Məsələnin qoyuluşunun özüne elmi əsaslarla yanaşmaq lazımdır. Təessüf ki, elm sahisi bir sira vəzifə sahibləri tərəfindən nəzəre alınır".

□ Günel MANAFLİ

Təhsilə cavabdeh qurumlar arasında gərginlik

Etiabar Əliyev: "Normal dərslik" yazmaq təcrübəsi bizdə hələ formalaşmayıb"

Əjdər Ağayev: "Təhsil Nazirliyi dərslik hazırlayan qurum deyil"



Məleykə Abbaszadə



Mikayıl Cabbarov

olunmuş dərsliklərdən 2 il sonra çap olunan 45 faizdə də nəzəre alınır. Mən bu qurumun son monitoring materialına Təhsil Nazirliyinin cavabını da oxudum. Hesab edirəm ki, o cür cavab düzgün deyil və hiss olunur ki, Mikayıl Cabbarovun cavabı deyil. Her halda Təhsil Nazirliyi cavabın kime məxsus olduğunu adını çəkməli idi. Mənə proseslər əvvəlcədən düzgün qurulmayıb. Əslində

mal dərsliklərin ortaya qoyulmasıdır. Dərslik müəlliflərinin nəşriyyatlar tərəfindən seçiləsi düzgün deyil. Nəşriyyatlarda düzgün seçim etmek imkanına malik olan mütəxəssislerin sayı çox azdır. Xüsusi təbətəfənləri sahəsində".

E.Əliyev dərsliklərin yazılmama prosesində hələ də monopoliyan olduğunu dedi:

"Yeni müəlliflərin ortaya çıxmazı prosesi çox ləng gedir. Alterna-

Dərslikləri Qiymətləndirmə Şurası vaxtılı buraxdıq səhvləri təkrar edir. Nazirliyin Tədris Resursları şöbəsi də öz işini normal şəkildə qurmalıdır. Bir çox məsələlərdə bu şöbənin səriştəsliyi ortaya çıxır. Əger akademik dərslik yaza bilmirsə, onun dərsliyində 100-dən çox sehv tutulursa, o, bu prosesdən geri çəkiləli və yerini daha təcrübəli şəxslərə vermelidir. Dərslik yazmaq işinin məsuliyyətini hamı başa düşməlidir".

Təhsil Şurasının sədri Əjdər Ağayev dərslik probleminin bütün ictimaiyyətə aid olan bir məsələ olduğunu dedi: "Bu məsələ təhsil sahəsində çalişanlara, təhsil tədqiqatları ilə məşğül olanlara, valideynlər, şagirdlər, bir sözlə, hər kəse aid olun bir məsələdir. Dərsliklərin keyfiyyəti haqqında, bura-da hansı mövzunun nece qoyulması ilə əlaqədar olan sözü isə mütəxəssisler deyə biler.

etmək, şagirdlərin biliq, bacarıq və vərdişlərini üzə çıxarıb konkret standartlar və mayeklär üzrə qiymətləndirməkdən ibarətdir. Düşünürəm ki, qiymətləndirmədə şagirdlərin zəif cavabları və qeyri-kafi qiymətlərin çoxluğu bu adamları düşündür ki, bəlkə bu dərsliklərdən irəli gəlib. Ona görə də dərsliklər müraciət edir ki, görək onu vəziyyəti, səviyyəsi necədi. TQDK-nin bu sahədə zor etmək ixtiyarı yoxdur. O öz fikir və tekliflərini bildirib. İşin başında dayanan və onun sahə üzrə əsl mütəxəssisleri təhsil sistemidir. Burada konkret hökm vermək mümkün deyil. Dərslik hazırlayan sistemin özü normallaşdırılmalıdır. Təhsil Nazirliyi dərslik hazırlayan qurumda şagirdlər, bir sözlə, hər kəse aid olun bir məsələdir. Dərsliklərin keyfiyyəti haqqında, bura-da hansı mövzunun nece qoyulması ilə əlaqədar olan sözü isə mütəxəssisler deyə biler.

Paytaxtda yeni söküntü gözləntisi - besmərtəbələr tarixə qovuşacaqmı

Ekspertlər "Xruşşovka"ların kütləvi şəkildə sökülecəyi ilə bağlı yayılan xəbərləri şərh ediblər; arzu var, program yox...

Paytaxtın müxtəlif rayonlarında sovet dönməndə inşa edilmiş binaların sökülməsi yenidən gündəmə gelib. "Xruşşovka" adlandırılaraq besmərtəbəli yaşayış binalarının sökülməsi yönündə qərar qəbul edildiyi də bildirilir. Bu binaların nəçə illərdir söküleçəyi barədə molumatlar yaxılsı da, real addım ortada yoxdur. Məlumatə görə, "Xruşşovka"lar söküleçəyi yerində coxmərtəbəli müasir binalar ucaldılacaq. Panel besmərtəbəli binaların kütləvi şəkildə söküleçəyi ilə bağlı yayılan xəbərləri ekspertlər musavat.com-a şərh ediblər.

Qeyd edək ki, son olaraq fəvqələdə hallar naziri Kəmələddin Heydərov bir müddət əvvəl sahibkarlarla görüşündə bu məsələyə toxunub. O bildirib ki, Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerdə yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb. K.Heydərov bildirib ki, konsepsiya əsasən bu binaların sahiblərinin yeni binalara köçürülməsi, həmin binaların yerin-



məsi nəzərdə tutulan layihələr, evlər çoxdur. Köhne Alatava, Keşlə, "Sovetski", "Kubinka" adlanan ərazilədə o qədər fiziki cəhətdən aşınmış, yararsız evlər var. Ondan başqa "Italyanka" bi-

nalar var, taxta evlər var, qamış evlər var. Hansı ki, onların istismar müddəti 20-25 il bundan əvvəl qurulub, yaşayış üçün tam yararsızdır. Onların sökülmə məsələsi aktuallaşsa, daha effektiv

olar. Amma "Xruşşovka" evlər hələ 20 il sonra da istismara qismən yararlı olacaq. Bu binaların sökülməsinə hərən mövzü kimi ortaya atıb müzakirə edirlər, amma kütləvi şəkildə yaxın perspektivdə sökülməsi və yeni tikililərlə əvəz edilməsi günün aktual məsələsi deyil. Həmin binalar tezliklə sökülməyəcək".

Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında deyib ki, "Xruşşovka" evlər tikilərkən 30-40, maksimum 50 illik zaman kəsiyi üçün tikilmişdi: "Bir çox hallarda artıq onların zamanı keçib. Sadəcə bura-da texniki məsələdən çox maliyyə məsələsi önemlidir. Hansı vəsait hesabına bu işlər görülecek. Bu işlərin görülməsi üçün kifayət qədər, milyonlarla vəsait lazımlı olacaq. Bunu

Azərbaycan hökuməti haradan tapacaq? Bu sualın cavabı da-ha maraqlıdır, nəinki texniki detallar. Məsələnin texniki cəhətdən əsaslandırılması mümkün dür. Düşünürəm ki, hökumət sadəcə indiki durumda bu məsələyə sosial gərginliyin azaldılması kimi baxır. Çünkü söküntü işi qəbul edə biləcek sahədir. Bununla müvəqqəti de olsa iş yerlərinin yaranmasına çalışılacaq. Problem maliyyə mənbəyidir. Bununla bağlı büdcədə maliyyə çatışmazlığı olacaq. Yeganə mənbə ya bəy-nəlxalq kreditlər hesabına, ya Neft Fondu hesabına olacaq. Yəni bu məsələ çözülməlidir. Mənbəyi tapılmalıdır ki, hansi mənbə hesabına bu layihələr vəsait lazımlı olacaq. □ Röya RƏFİYEVƏ

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin redaktorlarla görüşündə maraqlı məqamlar səslənilər. Nazir Azərbaycanda daxili turizmin inkişafı barədə fikirlər sesləndirib. O qeyd edib ki, Novxanada orta səviyyəli bir çimərlik yaradılacaq və həmin çimərlik pulsuz fəaliyyət göstərəcək.

Bu isə indiki zamana qədər Abşeronda fəaliyyət göstəren çimərliklərin pullu olmasına şərait yaranan, bunu leqallaşdırın durumlardan biridir. Ümumiyyətə, çimərlik niyə pullu olmalıdır? Dünyada ən yaxşı çimərlik kateqoriyasına hansı məkanlar daxildir?

Yaxşı çimərlik nə deməkdir?

Hər il dünyadakı ən yaxşı çimərliklərin siyahısını hazırlayan "TripAdvisor" yenə maraqlı nəticə ortaya çıxarıb. Daha doğrusu, istifadəçiləri üçün ən yaxşı 10 çimərliyin adını açıqlayıb. Dünyanın ən yaxşı çimərliyi UNESCO dünya mirası siyahısında olan Braziliyanın Bayia do Sanço çimərliyidir. Digər bir füsunkar çimərlik Havay adalarındadır. Lanikayi plajı düməq qumları, xurma ağacları və tropik bitkiləri ilə insanları heyrete salır.

Bənzərsiz qumları və föv-qəladə gözəllikdəki dənizi ilə Seyşelləki Anse Intendanc çimərliyi siyahısının 3-cü pilləsidir. 4-cü Taylanddakı Phra Nanç çimərliyidir. İlk beşliyi isə Portuqaliyadakı Olhos de Agua çimərliyi qapayır. Onluqda olan digər çimərliklər isə bunlardır - Türkiyənin "İztuzu", Filippinin "Secret Lagoon", İtaliyanın "Tropea", Avstraliyanın "Whitsunday", Amerikanın "Assateague" çimərlikləri.

"TripAdvisor" portalı da dünyanın ən yaxşı çimərliklərin reytinqini tərtib edib. Reytinq il ərzində turistlərin çimərliklərə barədə rəylərinin sayı və keyfiyyəti əsasında hazırlanıb. Siyahıya əsasən, dünyanın ən yaxşı çimərliyi Braziliyadadır. Fernandu-di-Noronya kurortundakı "Baia do Sancho" adlı çimərlik reytinqin birincisidir. Siyahıda ikinci və üçüncü yerləri, müvafiq olaraq, Providenciales (Terks və Kaykos adaları) adasındaki çimərlik və Puerto-Rikoda yerləşən "Playa Flamenca" çimərliyi tutur.

Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer "Playa de las Catedrales" (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. "Elafonisi" (Yunanistan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü "Calà Mariolu" (İtaliya, Baunei) çimərliyi təmamlayır.

Fərqli standartlar, üstünlükler və daha nələr...

Bodrum Türkiyənin ən yaxşı çimərlik zonası sayılır. Təmiz qumdan başqa bura bülür suyu və sakitliyi ilə də məşhurdur. Körfəzə bağlı maraqlı əfsanədə var. Bu əfsanə burada yaşayış Nimfa Salmakisin Hermes və Afroditanın oğluna olan sevgisindəndir. O, tanrılarından xahiş edir ki, oğlanın qarşılıqlı hissələrini boğsun. Salmakisin ah-naleləri səma sakinlərini təngə getirir və onlar sevgililərin



Novxanada pulsuz çimərlik

aguland qədər...

Dünyanın ən yaxşı, pulsuz, lüks və təhlükəli çimərlikləri barədə bilmədiklərimiz

bədənlərinini birləşdirmək qərarına gəlirlər. Hermafrodit sözü də elə buradan yaranıb. Deyilənlərə görə, buranın suyu keçmişdə həqiqətən də kişiləri qadınlaşmağı edirmiş. Əslində isə yaxınlıqdakı meyxana kişi inadını yumşaldırmış...

İspaniyanın Costa Bravo çimərliyi isə İspaniyanın Aralıq dənizinin şimal hissəsində yerləşir. Buna görə də burada çimərlik mövsümü digər kurortlara nisbətən qıсадır - iyunun əvvəlindən oktyabr ayınaqədə. Lakin buna baxmayaq, Costa Bravonun mənzərəli buxtaları və qumlu çimərlikləri çox məşhurdur. Çimərliklər bir qayda olaraq qızılı qumla örtülüb. Burada su idman növleri, xüsusilə də dayvinq geniş yayılıb. Sualtı mağaraların çoxluğu dayvinq həvəskarlarını Costa Bravo çimərliklərinə cəlb edir. Gecə həyatını və şən istirahəti sevənlərə isə Costa Bravonun inzibati və turistik mərkəzi olan Lyoret De Mar şəhərciyində məskunkulasmağı məsləhət görürük. Costa Bravo - hər zövqə uyğun istirahət deməkdir.

Vyetnamdakı Dananqın (China Beach) şöhrəti də az deyil. Bu çimərlik Çayna Biç, həm də Non Nuoc Beach kimi də adlandırılır. Asiyadan ən məşhur çimərliklərindən biri sayılır. Ləqünların (dənizdən ayrılmış göllərin), təmtəraqlı bağların, ekzotik güllərin və meyvə ağaclarının görkəmi ərazini daha da gözələdir. SPA xidməti ilə ta-

nınan oteller, dəniz məhsullarından ibarət olan və sahildən 900 m uzaqlıqda yerləşən adalar dayverlər üçün əsas mərkəzdəndir. Xüsusi macəra axtaralar üçün çimərliyin yaxınlığında park da tikilib. Burada insan əli dəyməmiş və heç bir dəyişikliyə məruz qalmamış, vəhşi heyvanların yaşadığı təbiəzonalarda da vارد. Dağ çayları, şələlələr və göllərin altında yerləşən mağaralar da insanların diqqətini cəlb edir.

Keçək Avstraliyadakı Yeni Ehimali Uels, Bayron Bay çimərliyinə. Çimərliyi yazılı Bayronun şərəfinə belə adlandırıllar. Bu çimərlik dünyanın ən məşhur istirahət yeri hesab edilir. Bu yerləri delinflər, müxtəlif balıqlar və dəniz heyvanları da sevir. Bütün dünyadan insanlar məhz bu heyvanları görmek arzusu ilə külli miqdarda vəsait sərf edərək bura gəlirlər. İl ərzində çimərliyə iki milyondan artıq insanın gəlməsinə baxmayaq, ərazi o qədər böyükdür ki, heç vaxt dolmuş vəziyyətdə görünür. Burada hər kəs özünü rahat hiss edə, istədiyi kimi əylənə bilər. Hər cür zövqə uyğun əyləncə seçmək imkanı da var. Ərazilədə müxtəlif musiqi janrları üçün nəzərdə tutulmuş festivallar və sörfinq, kayting üçün düşünülmüş çempionatlar da keçirilir.

Kubadakı Playa Esmeralda çimərliyi "zümrüddən olan sahil" kimi qiymətləndirilir, Kubanın təbii gözəlliyyət sahib olan hissələrindən biridir. Mərcan-

lardan ibarət olan və sahildən 900 m uzaqlıqda yerləşən adalar dayverlər üçün əsas mərkəzdəndir. Xüsusi macəra axtaralar üçün çimərliyin yaxınlığında park da tikilib. Burada insan əli dəyməmiş və heç bir dəyişikliyə məruz qalmamış, vəhşi heyvanların yaşadığı təbiəzonalarda da vارد. Dağ çayları, şələlələr və göllərin altında yerləşən mağaralar da insanların diqqətini cəlb edir.

"Maxo Beach" çimərliyi yalnız günəş altında qaralmaq, ya da istirahət etmək üçün deyil, həm də ekstremal bir ərazi olduğuna görə dünyadan her tərəfində turistləri özünə cəlb edir. Sen Marten adasında yerləşən bu çimərlikdə Günəşin altında ən yaxşı qaralmaqla yanaşı, düz başınızın üstündən uçaq təyyarələrin də şahidi ola bilərsiniz. Belə ki, mərkəzi "Şahzadə Culiana" hava limanı çimərliyə çox yaxın bir ərazidə yerləşdiyindən və eni ərazisi balaca olduğundan təyyarələr istirahət edən insanların üstündən uçmaq məcburiyyətində qalırlar. Turistlər gözləyən yeganə təhlükə təyyarənin güclü küləyi vəsitsəsilə suya düşmələridir. Buna görə də turistlərin məlumatlaşması üçün çimərlikdə xəbərdarlıq lövhələri yerləşdirilir.

Bu çimərliklər "gəl-gəl" deyir, amma orada üzmək təhlükəlidir

Keçək ən təhlükəli çimərliklərə. Təhlükəsinə görə birinci

yerdə Avstraliyanın şimal sahil-ləri və Tivi arxipelaqi gəlir. Burada istirahət edənlər zəherli meduzalar və köpək baliqlarının hücumuna məruz qala bilər.

Növbəti sırada Cənubi Afrika sahilleridir. Burada da çimər-kən insan köpək baliqları ilə üz-leşə bilər.

Üçüncü yer isə Meksikanın Zipolit çimərliklərinə aiddir. Buranın problemi isə çox sürətli su cərəyanıdır.

Dördüncü pillədə Avstraliyadan çox da uzaqda olmayan Marşal adaları və Bikini mərcan adaları galır. 1946-1958-ci illərdə amerikalılar burada çoxsaylı atom sınağı keçirdiyi üçün radiasiya fonu yüksək olaraq qalır.

Beşinci ABŞ-in Florida ştatındaki çimərliklər tamamilədir. Burada istirahət edənləri ya köpək baliqları qarşılıyor, ya da ildirim vurur.

Altıncı yer Braziliyanın Kopakabana çimərliklərinə (Rio

(Bu fəsilədən olan baliqların ölçüsü 30 sm, kütləsi isə 2 kq-a çatır. Qana çox həssas olan bu baliqlar insana da hücum edir).

Doqquzuncu yerdə də ABŞ qərərləşib. Virciniya çimərliklərinde dincələnlər ac tülküllerin hücumuna məruz qala bilər.

Nəhayət, onluğu Avstraliyanın Brum şəhərindəki Cable Beach çimərliyi tamamilədir. Burada dincələnlərin isə hər an timsahlara burun buruna gelmə tehlükəsi var.

Yaxşı çimərlik - alver, ekzotik heyvan, səsgücləndirici yox...

Dünyanın ən yaxşı çimərliklərindən isə ilginc şərtlər var. Belə ki, ən yaxşı çimərliklərdə alver qadağandır. Həmin ərazi-zılarda siz yeyinti məhsullarının alveri ilə rastlaşa bilməzsiniz. Ekzotik heyvanların çimərliyə getirilməsi, turistlərə şəkil çəkdirilməsi hallarından



da söhbət gedə bilməz. Bunda başqa, orada səsgücləndirici ilə musiqi dinişənilməsi, spirtli içkilərin satışı qadağanlıdır.

Yedinci yerdə Honq Konqun Repulse Bay çimərlikləri qərar tutur. Buranın yeganə təhlükə təyyarənin güclü küləyi vəsitsəsilə suya düşmələridir. Buna görə də turistlərin məlumatlaşması üçün çimərlikdə xəbərdarlıq lövhələri yerləşdirilir.

Səkkizinci yerdə Braziliya aiddir. San Paulunun çayxənəri çimərliklərində dincələnlərə piranhalar hücum edə bilər

□ **Sevinc TELMANQIZI**

Bakı-Şamaxı yolunda dəhşətli qəza: 3 yaxın qohum öldü



Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bülərosunun xəbərini görə, hadisə bu gün saat 11:30 rəsədlerində Qobustan rayonu ərazisində qeydə alınıb. 01-BO-203 dövlət nömrə-nişanlı "KamAZ" markalı yüksək sürətli avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı "BMW" markalı minik avtomobilinə toqquşması nəticəsində 3 nəfər alıcı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ölen və xəsarət alan yerində ölüblər. Sürçünü şəxslər yaxın qohumdurlar. Özü və bacısı, 1985-ci il təvəllüdü Quliyeva Ülkə Cəzaməni Balakən rayon sakini, sürücü 1983-cü il təvəllüdü Hacı Cahangir oğlunun idarə etdiyi avtomobile olan Həsənov Müşfiq Mehman oğlu, sürücünün xalaları - Rzayeva Sevil Abbas qızı, Rzayeva Asime Abbas qızı hadisə

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq ve təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Kişilər!!! Axırıncı sans!!!

İsrail təbabəti tətbiq edilir!


Əgər Siz nə Azərbaycanda, ne de xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətə və tam müalicəsinə d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zeiflik, meyilin və ereksiyanın azalması tam impontensiyədək (yaşdan və səbəbdən asılı olmayıraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vezin böyüüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıl-xayalıqla sizilti, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələri)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkisafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sizanaqlar
- * Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteokondroz
- * Onurğa sütununun yırtığı, quluncların dərmənsiz müalicəsi

Hekimə zəng etmək üçün (saat 11:00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



Bir gündə iki nəfər intihar etdi

Sabunçu rayonunda intihar hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbənin Bağlar massivində yeni tikilidə yaşayış 1946-ci il təvəllüdü İsgəndər Nağıyev yaşadığı evin həyətində çardaqdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğununda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddine çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xaçmazda da intihar hadisəsi baş verib.

Rayon Prokurorlığından APA-ya verilən məlumatə görə, rayonun Qaraqurdlu kənd sakinin, 1992-ci il təvəllüdü Elvin Bəhrəm oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb. Onun özüne qəsd etməsinin səbəbələri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Bu gün Azərbaycanda hava yağmurlu olacaq

İyulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən APA-ya verilən məlumatə görə, yarımadanın bəzi yerlərində qisamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərəb axşam mülayimleşəcək.

Havanın temperaturunun gecə 19-22° isti, gündüz 24-27° isti olacağı gözlənilir. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Abşeron çimərliklərində deniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgə, Zaqulbadə 19-20°, Buzovna, Mərdəkan, Şüvələndə 20-21°, Türkən, Hövşən, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Iyulun 12-də Azərbaycanın rayonlarında şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacaq.

Elan

Məmmədov Mustafa Məti oğluna məxsus MMC-yə aid Ədliyyə Nazirliyi tərəfindən verilən qeydiyyat şəhadətnaməsi və VÖİN itdiyi üçün etibarsız sayılır.

Miqrasıya Xidməti tərəfindən NİHAT GEDİKIN adına verilmiş 10577 sayılı daimi yaşayış üçün icazə vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Sabirabadda qardaş bacısını qətlə yetirdi

Sabirabad rayonunda qardaş bacısim qətle yetirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi rayonun Balakond kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdü Səmsiyəni bıçaqlayaraq öldürüb.



Faktla bağlı araşdırma aparılır.

Bakıda qadına qarşı 500 min dollarlıq dələduzluq edilib

Bakıda qadına qarşı 500 min dollarlıq dələduzluq edilib. "Report"ın xəbərinə görə, 45 yaşlı paytaxt sakini Səadət Abdullayeva hüquq-mühafizə organlarına müraciət edərək bildirib ki, 2013-cü ilin may ayında 1970-ci il təvəllüdü Malik Baxşəliyev onu aldadaraq 500 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə sərnişin avtobusu "Vaz-2105"lə toqquşub

Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb. "Report"ın Qurb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Şəhər ərazisində 1 nömrəli marşrut xətti üzrə fealiyyət göstərən "Hyundai" markalı sərnişin avtobusu Gəncə şəhər sakinini Əbülfəz Bayramovun idarə etdiyi "Vaz-2105" markalı avtomobilə toqquşub.

Nəticədə "Vaz-2105" markalı avtomobilin sürücüsü və avtomobile olan sərnişin Zəmfira Zeynalova baş nahiyyəsində xəsaret alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

6 ayda 354 nəfər zəhərlənib

Bu ilin 6 ayı ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin söbə müdürü İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, yanvar-iyun aylarında qeydə alınan qida zəhərlənmələri nəticəsində 354 nəfər zərər çəkib.

6 ay ərzində ölkədə qeydə alınan 25 botulizm hadisəsi nəticəsində isə 27 nəfər zəhərlənib. Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

I. Abdullayev qeyd edib ki, cari ilin iyun ayında isə 65 qida zəhərlənməsi hadisəsi nəticəsində 79 nəfər zəhərlənib. Onun sözlərinə görə, 2 botulizm hadisəsi nəticəsində isə eyni sayıda zəhərlənmə qeydə alınıb.

Bakıda daha bir uşaq 5-ci mərtəbədən düşərək ölüb

Bakıda azaşlı faciəli şekilde ölüb. Pirallahi Rayon Polis Şöbəsindən APA-ya verilən məlumatə görə, rayonun Pirallahi qəsəbəsində yaşayan azaşlı Arzu Abişəzadə evlərinin (5 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsi) pəncərəsindən yixilib. Nəticədə o, ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar binalardan körpə uşaqların yoxlaşdırılması halları artıb.

Elan

Çaplıqın Velintin Vladimiroviçə məxsus Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi ev 7 mənzil 6 ünvanına aid verilmiş çıxarış (kupça) itdiyi üçün etibarsız sayılır.

Elan

Qəbələ rayonunun Vəndam kəndində gözəl bir meyve bağı satılır. 60 sot sahəsi var, 86 ağaç, qoz, şabalıd, qızıl əhmədi alması, findiq, hamısı bar verir. Bağ dağ etəyindədir, kvadratdır, qazı, işığı, suyu var. Çox gözəl bağdır. Xeyir iş səbəbindən çox münasib qiymətə satılır. Əlaqə telefonu: (070) 335-90-15.

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almanmanın məşhur "Karl Etorts" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-da xüsusi hazırlanmış həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks halqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Əvvəl Fransa, hazırlaş Bakı...

Portuqaliya çempion oldu. 2020-dək Portuqaliya millisindən danışında mütləq "Avropa çempionudur" da deyəcəklər...

Avropa çempionatına final gecəsi baxanlara sözün həqiqi mənasında yalnız qıtbə edirəm. Gözəl bir oyun izlədilər, Ronaldoya görə üzüldülər, Fransanı qınadılar və gecə oyun bitəndə də rahat yatdırılar. Amma bir aydır gecə-gündüz futbolla yatıb-duran adam kimi ekran qarşısında Fransa millisinin oyunçuları kimi donmuşdum, dodağının altında "Portuqaliya çempion oldu" deyə, mizildənirdim. Fransanın əleyhinə sloganlar da dedim: "Bu cür tarixi şansı əldən verdi", "kənd müelliminə oxşayan Santuşun hiyləger oyun taktikasına aldandı və uduzu". Və sair...

Allah Rusiya televiziyalının şərhçilərindən razı olsun, bizimkiliyə bu bir ayda baxmadıq, amma deyirlər arada biabırçılıqlar ediblər. Məsələn, Xorvatiya Türkiyənin qapısına qol vuranda şərhçi uzun-uzadı "qoooooollll" qışqırıb...

Hə, rus şərhçilər oyun boyu Portuqaliyanın çempion olacağı sənənarisində tamaşaçını hazırlamışdırlar. Tez-tez "Portuqaliya anti-futbol oynayır, amma bir top hər şeyi həll edir" deyərək...

Portuqaliyaya antipatiyanı yaranan səbəbi heç özüm də bilmirəm, komandanı da, liderini də sevmirəm və etiraf edim ki, çempion olmasına etiraz olaraq televizoru söndürdüm də. Bir ay yaz, izlə, gözlə, amma sonluğa baxma! Bir aylıq zəhmətimizin qonurunu alıq e, amma... çempion ki, Portuqaliya oldu, çempionatın dadı qaçıdı. İsləndiya çempion olsayı da, eyni düşüncədə olardım, Albaniya da, hətta İsvəçə də... 2004-cü ilde Ronaldo finalda Yunanistanın anti-futbol komandasına 1:0 qurban gedib ağlayanda da bu çempionluğu çoxları kimi qəbul edə biləməmişdim.

Yazmışdım: "Portuqaliyanı durdurmasalar, bu bəxtle



"Avro-2016" haqda yekun qeydlər

çempion da olacaq". Son də-qıqdə direktor dönen top bəxt deyildi, bəs nə idi?

Komandanın seçmə mərhələdə də bəxti getirmişdi... Rəqiblər xeyli zeifləmiş Danimarka, elecə də Serbiya və "ölü" Ermənistan idi. Komanda yalnız seçmə mərhələnin ilk oyununda Albaniya millisinə 1:0 uduzu. Sonra Santuş geldi, komanda qəddini düzəldib qrupda birinci yeri tutdu. Fransa çempionatında da ən zəif hesab olunan qrupa düşmüdü. Amma özü o qədər zəif oynadı ki, İsləndiya, Macarıstan və Avstriya qrupundan üç heç-heçə edərək zora çıxdı. Fəqət yene bəxti getirdi, üç xalla qrupdan çıxan yeganə komanda oldu! Üç xalla kimlər evə döndü, bilirsiz...

Biz yenilikçi nəsil deyilik, bir az köhnə futbolu sevdik, "kişi kimi oynayan" və qalib gələnləri... Özümüz də uşaq vaxtı çox top qovduq, uduzanda göz yaşı tökdük, qalib gələnda sevindik. Amma ədalətsiz oyuna etiraz da edərdik: topu cırardıq, qaçırdıq, qapıları uçurdıq, meydani yarımlıq tərk edərdik... Biz ədaləti və ədalətsizliyi sovet uşaqları kimi meydanda görə bilirdik, ədalətsizliyə də orada



etiraz edirdik. İndi hər şey, istədiyin futbolçu belə, kompüter oyunlarında var, istərsən sənə qoşulub səherədək qol vurur. Biznesmen əmlələr uşaqların həyətdə top oynamaya yerlərin də alıb ev tikib. Daha meydanda gördüyü ədalətsizliyə etiraz edən uşaqlar da azalıb. Portuqaliyanın çempionluğu bizim indiyək həyatda üzləşdiyimiz ədalətsizliyin bəlkə də ən ziyanlıdır, amma yenə də adama təsir edir... Bu çempionatda favorit olmadı, hamı aşağı-yuxarı eyni gücdə idi. Elə Portuqaliya da, Fransa da. Amma müqayisəyə gələndə üstünlüyü Fransaya vermək olardı. İndi bicəltək oyunçularla bərabər kələkbaz məşqçilər də meydana çıxıb. Didye Deşam Almaniyanın baş məşqçisini "yedi", Santuş finalda onu.

Final üçün müxtəlif vari-

bir dərs olsun gərək. Final gecəsinin qarşıq əhval-ruhiyyəsində doğan bir nəticə də bu idi, ürəyimdə qalmasın deyə yazdım...

Fransa "Avro-2016"ni yaxşı təşkil etmişdi, bunun oradakı atmosferdən də duymaq olardı. Təcrübə öz sözünü deyir. Bizimkiler bir aydır "Formula-1" yarışmasının beton piltələrini, tribunallarını söküb qurtara bilmir. Bunu niyə yada salıram? Çünkü 2020-ci ildə Avropa çempionatının final oyunlarının keçiriləcəyi 13 şəhər sırasında Bakı da var.

2014-cü ilin sentyabrında verilən qərara görə, 16-ci Avropa çempionatı Bakı (Azerbaijan), Kopenhagen (Danimarka), Dublin (Irlandiya), Münhen (Almaniya), Budapest (Macarıstan), Roma (İtalya), Amsterdam (Hollanda), Buxarest (Rumınıya), Sankt-Peterburq (Rusiya), Qazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək. Bunlardan 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baş tutacaq. Qaydalara əsasən, bu

antalar vardi: Almaniya-İtaliya, Belçika-Fransa, Almaniya-Portuqaliya və sair... Bu çempionatda heç proqnoz vermedim, çünkü bunun nə dərəcədə boş və mənasız iş olduğunu bilirdim, indi də hamı bildi...

Fransa favorit deyildi, amma üstünlüyü... kimi torpağında oynamasını hamı deyirdi. Fransa da daxil hamı bize deyir ki, torpaqdan erməniye pay verin, her yer torpaqdır, hamı yaşamalıdır, Yer hamımızdır. Amma belə həssas məsələlər ortaya çıxanda özləri doğma torpaq faktını öne çəkirler. Fransa öz torpağında uduzduğu üçün daha çox üzüldü, Portuqaliya da yad torpaqda, ev sahibinə qalib geldiyi üçün daha da qürurlandı. Fransa evində uduzmasının ne olduğunu bir daha gördü, bizi Qarabağ adlanan evimizdə məglub duruma salan siyasi hoqqabazlar üçün

şəhərlərdən 12-si, o cümlədən Bakı qıtbənin en nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Final qarşılaşması "Uembli" stadiundan keçiriləcək.

AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarıda heç bir ölkə meydən sahibi kimi seçmə mərhələdən azad olmayıcaq.



Azərbaycanın bu cür mötəber turnirde ev sahiblərindən biri olması yola salındığımız Avro-2020-nin sonunda çox xoş hissə yaradır. Nəhayət, böyük futbol bayramı Azərbaycana da gələcək. Azərbaycan tədricən təcrübə toplayır, bundan sonra da yarışlar var. Amma yanlış nədir? Bundan doğru istifadə etməmək. Azərbaycan bu çempionatda İsləndiya ilə çox müqayisə olundu, futbolun səviyyəsi təqnid edildi. Klub səviyyəsində hansısa uğurlar var. Amma ölkənin yaxşı futbol oynaması bacaran milli komandasının olması hər şəyən - milyonlarla xərc tələb edən yarışlardan, reklam röliklərindən daha təsirlidir. İsləndiya və Uels milliləri bunu sübut etdi.

Çox da pessimist olma-yaq. Vaxtılı bizim üçün ulduz futbolcular əlçatmaz idı. İndi onlardan daha qiymətlilərini Bakı stadionlarında görürük.

İki il sonra Rusiyada dünən çempionatdır, daha 2 il keçək Avropa çempionatının həyecanı Bakıda da gələcək. Bəlkə bizim milli komanda elə yarımfinalda öz torpağında oynayacaq. Portuqaliyanın çempionluğundan sonra bu mənə möcüzə kimi gelmir...

Rusiyada və Bakıda görünənədək...

□ Nazim SABIROĞLU





ÜSAVAT

Son səhifə

N 149 (6470) 12 iyul 2016



Ariqlamaq eşqinə düşdü, göbəyini tikdilər...

Amerikada yaşayan Lori Jones adlı qadın yaxşı bədənə sahib olmaq, eməliyyat izini itirmək və qarın nahiyyəsindəki yaqlardan xilas olmaq üçün pul yığıb. O, ötən ilin dekabrında eməliyyat olunub. Eməliyyatdan bir ay sonra yaralarının üstü açılan zaman gördüklərindən heyrətə düşüb. Gənc qadın eməliyyat zamanı göbək bağının tikildiyini görüb. Yerli televiziyalardan birinə aşıqlama verən Jones onu eməliyyat eden plastik cərrahın göbək dəliyini itirəcəyi haqda ona məlumat vermediyini deyib. Həkim isə Jonesin dediklərinə etiraz edib və ona göbəyinin tikiləcəyi barədə əvvəldən məlumat verdiyini deyib. Buna baxmayaq, eməliyyat yerləri sağlıdan və 6 ay keçidən sonra yenidən cərrahi yolla Lori Jonesa göbək dəliyi açmaq mümkündür.



Restoranda hesabı kişilər ödəsə də, qadınların 34 faizi bunu danır...

CNBC-də yayımlanan bir araşdırmağa görə, kişilərin 82 faizi bir qadının görüşə çıxanda hesabı özləri ödəyirlər. Amma qadınlarda 58 faizi bunun belə olduğunu deyir. Bundan başqa, aydınlaşmış ki, qadınlarda yarısı bir görüşə getdikləri vaxt hesabı ödəməyi təklif etsələr də, bu təkliflərində heç də səmimi deyilərlər. Belə ki, onların 39 faizi hesabı ödəməyi təklif etdikləri vaxt bu təklifin rədd edilməsini gözləyir. 44 faizi isə hesabın kişilər tərəfindən ödənilməsinin onları əsbləşdiriyini deyir.

Plastik su qabları sonsuzluq yaradır

Plastik su qablarının tərkibində olan Bisfenol A adlı qatçı maddəsi insan bədənindəki hormonların durumuna mənfi təsir edir və sonsuzluq yaradır. Bu, həm qadınlar, həm də kisilər üçün keçərlidir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında qeyd edilib ki, plastik qablarında saxlanan sulanın tərkibində doğum faizini azaldan, əşqalarda inkişaf problemlərinə səbəb olan, immuniteti zəiflədən maddələr yer alır. Bundan başqa, plastik qabların tərkibindəki maddələr kisilərdə sperma sayını və hərəkətliliyini azaltır, onun DNA-sının tərkibini pozaraq yumurta döllənməsinin qarşısını alır.



Telefonu balışın altına qoydu və...

Amerikanın Texas ştatında yaşayan Ariel Tolfree telefonunu yastığın altına qoyaraq yatıb. Gecə yarısı oyanaraq, otaqdan yaniq işi gəlsə də, buna fikir vermədən yenidən yatıb. Bir müddət sonra yenidən oyanan balaca qız otağın çox ağır bir yanğı qoxusu ilə dolduğunu fərqli edib. Balışdan başını çökəndə isə Tolfree gördüklerinə inanmayıb. Balışının altına qoymuş telefon əriyib və yanmağa başlayıb. Bu hadisəyə görə qızın ailəsi telefonu istehsal edən şirkətdən məhkəməyə şikayət edib. Amma şirkət nümayəndələri bildiriblər ki, məhsulları olduqca təhlükəsizdir və telefonun istifadə qaydalarında da "telefonun hava axımı məhdudlaşdırılırsa, yanğına səbəb ola bilər" xəberdarlığı yazılıb. Ailə bu xəberdarlıqdan məlumatsız olduğunu deyərək, açıqlamaya etiraz edib. İstehsalçı firma isə gələn bu etirazlara qarşılıq olaraq, yanın telefonu aşaşdırmaq istədiklərini deyiblər. Bundan başqa, Arielin telefonu, yatağı, yastığı və yataq dəstinə dəyən ziyanı da firma ödəyəcək.



Qədim belçikalılar bir-birinin ətini yeyirmiş

Alimlər qədim insanların belçikalılarla bağlı məraqlı bir aşadırma hazırlayırlar. Aşadırmaya görə, neandertallar ətini yedikləri insanların sümüklərindən də alet düzəldmiş. Tübingen Universiteti aşadırmacıları müəyyənəşdiriblər ki, bugün Belçikanın yerləşdiyi torpaqlarda yaşayış ilk insanların eti yeməkən sağ qalıblarmış. Alimlər Namur şəhəri yaxınlığında Goyet mağaralarındaki qazıntınlarda çox sayıda sümük tapıb. Sümüklərin üzərində kəsik izlərindən rast gəlinib. Alimlər bunun insan əliyle edildiyini açıqlayıb. Aşadırmacıları görə, neandertallar heyvanlar kimi, öz cinslərinin də dəriliyini üzüb, parçalara ayırmış. Bundan başqa, qədim insanların oxlarını ucunu itiləmək üçün insan sümüklərindən istifadə edirmiş. Daha öncə Fransada həyata keçirilən qazıntılar zamanı da neandertalların insan eti yeməsi ilə bağlı sübütərələr elə edilmişdi.



QOÇ - Riskdən uzaq olun. Aldığınız hər bir təklifi döñə-döñə fikir süzgəcindən keçirin. Uğursuluğunuza görə ulduzlara söyməkdənə, səhvərlərini aradan qaldırın. Məsləhətə ehtiyacınız var.

BUĞA - Kifayət qədər gərgin gündür. Ən xırda səhviniz və ya mübahisəniz uzunmüddətli başağınızı səbəb ola bilər. Odur ki, maksimum tədbirli və ehtiyatlı olmalısınız. Səhətinizi də qoruyun.

ƏKİZLƏR - Fəaliyyət zəminində gərginlik hökm sürsə də, təmkin göstərməkə özünüzi ələ almalıdır. Ulduzlar yeganə uğurunuzun ailə-sevgi münasibətlərində mövcud olacağıni bəyan edir.

XƏRÇƏNG - Təzə xəbər və təkliflər yolunu gözləyir. Bu səbəbdən də bir yerdə oturmaqdən vaz keçin. İndi sizə ən əvvəl münasibətləri aydınlaşdırmaq lazımdır. Düşmən də olsa, hər kəsə mələyim davranışın.

ŞİR - Həftənin ən düşərli gününü yaşayaqsınız. Bu səbəbdən də bəd şəyərə yada salıb ovqatınızı pozmayın. Qarşınıza çıxan bütün şənşələrdən yararlanın. Götü qubbəsi siyi müdafiə edəcək.

QIZ - Götü qubbəsi yeni elaqə və tanışlıq üçün qarşınıza şanslar çıxarıcaq. İstər dostluq-yoldaşlıq, istərsə də ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olacaq. Amma yalan vədlər də verməyin.

TƏRƏZİ - Əger bu gün bündənizdə artım etmək fikriniz varsa, bəri başdan təxirə salın. Əks təqdirdə cəhdləriniz boşça çıxacaq. Nəhar ərefəsində sevindirici hadisə və görüşlərə hazır olun.

ƏQRƏB - Təxminən saat 13:00 qədər ümumi ovqatınızda gərginlik hökm sürəcək. Həmin ərefədə daha çox istirahətə yer verin. Nahardan sonra isə eməkdaşlıq zəminində irəliyəşər məmkündür.

OXATAN - Digər od ünsürlü bürclər kimi bu gün sizin də ümumi əhvəliniz yüksək səviyyədə olacaq. Reallıqla ayaqlaşmaqla ötən həftələrdən qalmış problemlərinizi aradan qaldırmaga çalışın.

ÖĞLAQ - İşgəzarlığını artırıdından gün ərzində qarşınıza çıxan bütün manələri aradan qaldıraqsınız. Şəxsi işlərinizdə müsbət dönüşə də baş verəcək. Nahardan sonra qonaq getməyə çalışın.

SUTÖKƏN - Qayğıları dolu olan bu tarixdə iş yoldaşlarınız və ya qonşularınızla münasibətləri məcrasından çıxarmayı. Humanistlik edin. Bu gün uzaq yola çıxməq, gonaq getmək səmərəlidir.

BALIQLAR - Kifayət qədər passiv təqvimdir. Qeyri-adı hansısa xeyir əldə etmək fikrindən daşının. Hətta adı sövdəleşmələr üçün də uğurlu ərefə deyil. Günün ikinci yarısı ziyanətə getməyiniz məsləhətdir.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Ər-arvad 11 saat fərqli dünyasını dəyişdi

Amerikanın Ohayo ştatında 65 ildir evli olan ər-arvad bir-birindən 11 saat fərqli dünyasını dəyişib. Harold ve Rut Knapke 11 avqustda qaldıqları qocalar evində həyata veda ediblər. Cütlüyü qızları Marqaret Knapke önce 91 yaşındakı atasını, ondan bir neçə saat sonra isə 89 yaşındakı anasını itirdiyini deyib. Bir-birini uşaqlıqdan təməyan cütlük 2-ci dünya müharibəsi zamanı Haroldun orduya çağırılmasına görə uzun illər məktubla xəbərləşiblər. Müharibədən sonra evlənən ər-arvadın 6 uşağı, 14 nəvəsi və 8 nəticəsi var. Cənəzədə Rutun tabutunu qız nəvərləri, Haroldun tabutunu isə oğlan nəvərləri çiyində daşıyıb. Cütlüğün digər qızı Karol Romie isə deyib ki, 20 avqustda ata-anası evliliklərinin 66-ci ildönümünü keçirməye hazırlaşırımsı.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,

R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 4.750